



İlham



“Əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "CNN Türk" televiziya kanalına müsahibə verib

Bax: səh. 2

Yeni realıqları İlham Əliyev diktə edir

Qalib Sərkərdənin şərtlərini qəbul etmək Ermənistanın son və yeganə şansıdır

Azərbaycanın İkinci Qarabağ müharibəsində böyük Zəfəri, əzəli torpaqların düşmən işğalından azad etməsi ilə ədalətin bərqərar olması nəticəsində bu gün Ermənistan tarixinin ən çətin və acı səhifələrini yaşamaqdadır. Ancaq bütün dövrlərdə Azərbaycana qarşı hər hansı təsir elementləri öldürmək üçün beynəlxalq platformalarda yalvararaq siyasi hövqəbzəlik edən bu ölkənin ölkəmizin yaratdığı yeni realıqları anlasa, düşdüyü ağır durumdan qurtuluş yolu var.

Müzəffər Ali Baş Komandan İlham Əliyev müharibədən öncə də, sonra da Ermənistan bu durumdən çıxış yolunu dəfələrlə göstərib. Amma görünən odur ki, bu ölkədə bəzi qüvvələr erməni xalqının acınacaqlı vəziyyətindən çıxmağını istəmir və bunun beləcə davam etməsi üçün müxtəlif oyunlar oynayaq tənqidatardan əl çəkmirlər.

Erməni məkri, mənasız oyunlar, qərəzli fikirlər

Son günlər baş verənlər də deyilənlər təsdiqdir. Çünki ölkənin baş naziri Nikol Paşinyan Qarabağ üzrə danışıqlar aparmaq və regional vəziyyəti nizamlamaq üçün Azərbaycan Prezidenti ilə görüşməyə hazır olduğunu söylədiyi halda bu ölkənin xarici

işlər nazirliyi bəyanat yayaraq Azərbaycanı 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı pozmaqda ittiham edir.

N.Paşinyan deyir ki, rəsmi İrəvan regional kommunikasiyaların açılması üçün Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin üçtərəfli komissiyasının işini bərpa etməyə hazırdır. Hökumətin iclasının gedişində Paşinyan Ermənistanın Azərbaycanla danışıqlar prosesinə yüksək və ali səviyyədə qoşulmağa hazır olduğunu deyir. O qeyd edib ki, Ermənistan tərəfi konkret təkliflər gözləyir. N.Paşinyan belə hesab edir ki, tənqidatçı xarakterli bəyanatları və hərəkətlərdən çəkinmək lazımdır və bu, danışıqlar üçün müvafiq atmosferin yaranmasına imkan verir.

Ardı 3-cü səh.


Əbədi və sarsılmaz qardaşlıq nümunəsi

İyulun 28-dən Türkiyədə başlayan yanğınlar artıq nəzarət altına alınmışdır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri də hazırda bu məqsədlə qardaş ölkədədir.

rənləri də Türkiyədə yanğınla mübarizədə iştirak edirlər. Azərbaycan çətin günlərində Türkiyənin yanındadır. Necə ki, Türkiyə 44 günlük Vətən müharibəsində Azərbaycanın hər addımında yanında olub.

Ardı 4-cü səh.

“Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir. Buna görə bir daha təşəkkürümü bildirirəm. Öz növbəmdə bildirməliyəm ki, bütün məsələlərdə, beynəlxalq arenalarda Azərbaycan daim Türkiyənin haqq işini dəstəkləyir. Elə bir məsələ olmayıb və əminəm olmayacaq ki, Azərbaycan öz dəstəyini Türkiyəyə göstərməsin. Hazırda bölgədə gedən bütün proseslərdə birmənalı şəkildə Azərbaycan dövləti və Azərbaycan xalqı Türkiyə dövlətinin və xalqının yanındadır”. Prezident İlham Əliyevin bu sözləri real həyatda yerini tapır. Azərbaycan yüngünsöndü-



Tezliklə “Yolumuz Ağdama” adlı səfərlər təşkil ediləcək

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 30 il düşmən tapdığı altında olmuş əzəli torpaqlarımızı işğaldan azad edib və xalqımız öz doğma diyarına qovuşub.

Mənfur düşmən işğal dövründə torpaqlarımızı talan edib, qarabalığı çevirib, daşı daş üstündə qoymayıb. Qarabağımıza qədim və zəngin mədəni-tarixi irsinə, bioekoloji müxtəlifliyinə, iqtisadiyyatına külli miqdarda zərər vurulub, keçmiş təmas xətti boyunca, xüsusilə də Cəbrayıl, Füzuli və Ağdam rayonlarının işğaldan azad edilmiş əraziləri yüz minlərlə piyada və tank əleyhinə minalarla, partlamamış hərbi sursatlarla çirkləndirilib.

Vətən müharibəsində əldə olunmuş tarixi Zəfərdən dərhal sonra Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə həmin ərazilərdə təhlükəsizliyin təmin edilməsi, Qarabağın bərpası, məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıdışının təşkili və digər bu kimi tədbirlər müxtəlif dövlət qurumları arasında əlaqələndirilməklə həyata keçirilir. Bu tədbirlərdən biri də məcburi köçkünlərin azad olunmuş ərazilərə qayıdışına hazırlıq çərçivəsində təhlükəsizliyin tam təmin edilməsi şərtlə Azərbaycan vətəndaşlarının ilkin mərhələdə işğaldan azad olunmuş ərazilərə səfərlərinin təşkili ilə bağlıdır.

Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, “Yolumuz Ağdama” adlanan ilk belə səfər Ağdam şəhəri daxil olmaqla, bu rayonun minalardan təmizlənmiş hissəsinə təşkil ediləcək.

Ardı 3-cü səh.

2021-ci ilin İnvestisiya Proqramına əsasən, Bakı şəhərinin təmiri ehtiyacı olan küçə və yollarında kompleks tədbirlər həyata keçirilir. İlk növbədə uzun müddət əsaslı şəkildə təmir edilməyən, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, işlək küçə və yollar yenidən qurulur. Təmir işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən həyata keçirilib.

Son vaxtlar təmiri başa çatdırılan küçələrdən biri Pirlallahı rayonunun Mübariz İbrahimov küçəsidir. Təmir-tikinti işləri çərçivəsində 2 kilometr uzunluğa malik küçə boyu bəzi zəruri işlər görüldü, qum-çınqıl qarışığından yol əsaslı işlənilib. Sonra yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Təmirin aparıldığı ərazinin sahəsi 12 min kvadratmetr təşkil edib. Təmir işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən həyata keçirilib.

Bu, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin cari ildə Pirlallahıda təmir etdiyi birinci küçə deyil. İndiyədək rayonda Süleyman Bağırov və Gənclik küçələri də təmir olunub. Təmirə ehtiyacı olan digər küçə və yolların da qaydaya salınması nəzərdə tutulur.

Xətai rayonunda isə ümumi uzunluğu 14,2 kilometr



Abadlıq təmizlik, gözəllik və rahatlıqdır

təşkil edən küçə və yolda təmir-tikinti işləri davam etdirilir. Rayonun yol infrastrukturunda ən işlək küçələrdən sayılan Nəsrəddin Tusi və Əliqası Şıxlinski küçələri artıq təmir olunub.

2,8 kilometrlik Nəsrəddin Tusi küçəsi və Əliqası Şıxlinski küçələrinin 1,8 kilometrlik hissəsi uzun müddət təmir olunmadan istismar edilirdi.

Yenidənqurma işləri nəticəsində küçələr yaxşı mənada tanınmaz olub. Küçə boyu zəruri yerlərdə piyada səkiləri bərpa edilib, onların hərəket hissəsi asfaltlanıb. Hər iki küçədə avtonəqliyyat vasitələrinin normal hərəketinin təşkili üçün üfqi nişanlanma xətləri çəkilib.

Bundan əvvəl rayon üzrə 2,1 kilometr uzunluğa malik

Kazımağa Kərimov və 2,8 kilometrlik Abbas Fətullayev küçələrində, həmçinin 0,7 kilometrlik Zavod küçəsi üzrə yollarda da analoji təmir işləri görülmüşdü. 4 kilometr uzunluğa malik Admiral Naximov küçəsinin isə yan yollarında təmir işlərinin aparılması nəzərdə tutulur.

Ardı 7-ci səh.

Bəzi insanların məsuliyyətsiz davranışları karantin rejiminin sərtləşdirilməsini vacib edir

“Ki ilə yaxındır ki, bütün dünyanı ağışına alan, ölkələrin sosial həyatına və iqtisadiyyatına ağır fəlakətlər yaşadan COVID-19 pandemiyası həyatımızdan getmək istəmir. Virusun meydana çıxan yeni formaları bu pandemiyaya tarix arxivinə göndərməyə maneçilik törədir”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru, dosent Əfsun Sucayev deyib.

Ardı 6-cı səh.





“Əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir.

Müxbir: Hörmətli tamaşaçılar, “CNN Türk”dən salamlar. “CNN Türk” olaraq hazırda Azərbaycanda - Bakıda-yıq və Qarabağ Zəfərindən sonra Azərbaycanda necə bir vəziyyət olaçaq. Maraqlı doğuran bütün sualları Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlayacağıq. Əvvəlcə evsahibliyinə görə çox təşəkkür edirəm, cənab Əliyev. Prezident İlham Əliyev: Xoş gəldiniz. - Xoş gördük. Qarabağ, əslində, 30 il dir işğal altında olan bir bölgə idi. Amma 30 ilin sonunda ilk dəfə həm Zəfər qazanıldı, həm də bu problemin həllinə çox yaxınlaşıldı. Siz bunu necə dəyərləndirirsiniz?

- Bu, bizim üçün tarixi bir Zəfərdir. Çünki qeyd etdiyiniz kimi, 30 il ərzində torpaqlarımız işğal altında idi. Bu, böyük ədalətsizlik idi və beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olan bir vəziyyət idi. Təəssüf olursun ki, 30 il ərzində Minsk qrupu bu məsələnin həllinə yaxınlaşmadı, fəaliyyəti oldu, amma nəticə etibarilə nəticə olmadı. Nəticə sifirə bərabər idi və Azərbaycan xalqının ümidləri tam tükenmişdi. Çünki 30 il ərzində aparılan danışıqlar nəticəsiz qalırdısa, deməli, bu məsələnin dondurulması prosesi gedişdi. Təbii ki, biz heç zaman bu vəziyyətlə barışmaq fikrində deyildik. Mən son illər ərzində dəfələrlə demişdim ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarını işğalçılardan azad edəcək və belə də oldu. Dediylim sözlər həyatda öz yerini tutdu və Azərbaycan Qurtuluş savaşına başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları bizim torpaqlardan qovdu və öz ərazi bütövlüyünü, torpaq bütövlüyünü bərpa etdi.

- Barışmayacağıq deyirsiniz, amma Ermənistanla həmişə təcavüzkar mövqeyə sərgilənib, yaşayış mantaqlarına da atəş açması, əslində, Azərbaycanı eyni addımı atmağa təhrik edib. Ancaq Azərbaycan çox səbrli, təmkinli münasibət göstərdi və eyni qarşılıq vermədi. Bununla bağlı Sizin mövqeyinizi bilmək istərdim.

- Doğrudur, yəni, müzakirə prosesi çətinləşməyə başladı. Ermənistan daim bizə qarşı hərbi təxribatlar, provokasiyalar törədirdi və müzakirə prosesinin müxtəlif dövrlərində biz bunu gördürdük. Danışıqlar prosesində bir az tərəqqi olan kimi dərhal hərbi təxribat, provokasiya törədirdi, biza, mülki əhaliyə hücum edirdi və danışıqları pozurdu. İkinci Qarabağ savaşından öncə - iyul və avqust aylarında da buna oxşar hərbi təcavüz etdi. Yəni aynda bizim müdafiə əhəlini və hərbiçiləri artırıya atəşinə tutdu. Bunun nəticəsində bizdə itkilər olmuşdur. Avqust ayında işa təxribat qrupunu Azərbaycanla gəndirmiş və burada terror aktları törətməyə cəhd etmişdi. Bu təxribat qrupu da zərərsizləşdirildi. Bildiyiniz kimi, ondan sonra - sentyabr ayında yenə də bizim kəndlərimizi və hərbi mövqələrimizi atəşə tutmuşdur. Bunun nəticəsində müharibənin ilk günündə bizdə müdafiə əhəlini və hərbiçiləri arasında itkilər, şəhidlər olmuşdur. Təbii ki, artıq buna son qoyulmalı idi və qoyuldu.

İkinci Qarabağ savaşının dönməndə Ermənistan döyüş meydanında ilk gündən məğlubiyyətə uğramaya başlamışdı. 44 gün ərzində hər gün biz irəliləyirdik, bir gün belə geri addım atmadıq. Hətta maneəvər məqsədlə də geri addım atmadıq. Ermənistan isə artıq öz qanılmaz məğlubiyyətini dərk edərkən bizə durdurmaq və mülki əhaliyə böyük zərər vermək üçün şəhər və kəndlərimizi ballistik raketlərlə, artilleriya qurğularıyla daim atəşə tuturdu. Bunun nəticəsində 100-dən çox mülki şəxs, o cümlədən qadınlar və uşaqlar həlak oldu.

Bu gününə qədər. Gəncə, Bərdə, Ağdam, Goranboy, Naftalan, Tərtər, Füzuli və digər bölgələrimizi hər gün atəşə tuturdular. Tərtər şəhərinə, - o qəddər də böyük şəhər deyil, - 20 minə yaxın raket düşmüşdür. Ancaq Azərbaycan xalqının iradəsini qıra bilmədilər. Öz yaxınlarını, öz qohumlarını, əqrəbalarını itirmiş insanlar da deyirdilər ki, ancaq irəliləməliyik. Yeni, ermənilərin bu qeyri-insani davranışına da onlara heç bir xəyir, mənəfət gətirmədi, sadəcə olaraq, dünyanın gözü qarşısında özlərinin növbəti dəfə vəhşiləri kimi göstərdilər. Biz isə buna cavab vermədik, onun üçün Ermənistan tərəfində mülki əhəlini arasında itkilər çox azdır, təqribən 30 civarında və onların böyük əksəriyyəti savaşa iştirak edənlərdir. Bu, videokadrlarda da var. Biz gördükdü ki, bezi artilleriya qurğularının yanında mülki şəxslər də var və təbii ki, bizim atəşimiz ora düşəndə onlar da həyatlarını itirirdilər. Qarabağ bölgəsində - ermənilərin işğal altında olan yerlərdə və onların yaşadıqları yerlərdə hər bir dağıntı olmasın. Yəni, bu, bir daha onu göstərir ki, biz müharibəni də ləyaqətlə aparmışıq və savaşa xas olan bütün qaydaları rəyət etmişik.

- Biz “CNN Türk” olaraq burada Şuşadan, Ağdamdan, Cəbrayıldan və digər rayonlardan olan insanlarla görüşdük. Hamısı illərdir yurd həsrətini qəlbində daşıyır. Hamısı indi yenidən oralara getmək, öz yurdlarına, torpaqlarına geri qayıtmaq istəyirlər.



Bu insanlar çox acılar çəkib. İnşallah, bundan sonra üzrləri həmişə güler, bir daha belə bir acı yaşamazlar. Siz bu barədə nə söyləmək istərdiniz?

- Əlbəttə ki, onların sevinci bizim sevincimizdir. Mənim üçün ən sevincli günlər onların sevincini görməkdir. Təbii ki, 30 il Vətən həsrəti ilə yaşamış insanlar tezliklə öz yurdlarına, öz torpağına qayıtmaq istəyirlər. Ancaq onu da çox yaxşı bilirlik ki, orada bütün evlər, bütün şəhərlər dağıdılıb. Siz indi bölgələrə gedəcəksiniz, səfər edəcəksiniz, görəcəksiniz ki, Ağdam şəhəri yoxdur. Ağdam şəhərində 30 mindən çox insan yaşayırdı. Şəhərdə bir dəne salamat bina qalmamışdır. Yeni, bütün binaları işğal dövründə erməni vəhşiləri yerlə bir etmişlər. Həmişə Füzuli şəhəri də, digər şəhərlər və bütün kəndlər də. İnsanlar yüz kilometrə qədər qət edirlər və yol boyunca görür ki, sağ-sol, hər tərəf dağıdılıb, yeni, qayıtmaq yeri yoxdur. Eyni zamanda, ermənilər orada yüz minlərlə minə basdırıb. Müharibə başa çatandan sonra - 10 noyabr tarixindən bugünkü qədər 150-dən çox mülki şəxs və hərbiçiləri mi-naya düşərək ya həlak olub, ya da ki, öz sağlamlığını itirib. Ona görə minatəmizləmə işi gəlməlidir və gedir. Ermənistan biza minaların xəritələrini də verməz və son mərhələdə verilən xəritələrin dəqiqliyi cəmi yüzdə yirmi bəzə faizdir. Yeni, burada da özlərinin qeyri-səmimi aparırlar. Biz insanların həyatını seki altına ata bilmərik. Ona görə azad edilmiş torpaqlarda - Qarabağda və Şərqi Zəngəzurdada indi həm minalardan təmizləmə işləri, eyni zamanda, infrastruktur işləri sürətlə gedir. Siz oraya gedəndə böyük infrastruktur layihələri - yollar, elektrik xətləri, su xətləri, hava limanları, demir yolları görəcəksiniz. Yeni, bunlar olmadan oraya həyat qayda bilməz. Eyni zamanda, Ağdam şəhərinin Baş planı da mayın 28-də, bizim Müstəqillik Gündündə təsdiqləndi və orada artıq işlər başlayır.

Biz indi o bölgələrə jurnalistləri, ictimai xadimləri, digər yerli və xarici vətəndaşları dəvət edirik və getməyə imkanlar yaradırıq. Eyni zamanda, o yerlərdə yaşamaq istəyənlər də yaxın gələcəkdə bu oraya aparılacaq ki, onlar o yerləri görsünlər. Ancaq qayıdış üçün biza zaman lazımdır. Çünki 30 il ərzində ermənilər o yerləri dağıdıblar və bu gün oranı bərpa etmək, əlbəttə ki, vaxt tələb edir. Bizim burada əsas reqibimiz zamandır. Çünki Qarabağın və Şərqi Zəngəzurun bərpası üçün kifayət qədər maliyyə vəsaiti toplanıb və səfərbər olunub. Amma bizim əsas reqibimiz zamandır və hər kəs anımlıdır ki, burada da zamana ehtiyac var. Lakin biz vətəndaşlarımızı ən qısa müddət ərzində qaytaracağıq. Birinci pilot layihə artıq gərçəkləşir. Zəngilan rayonunda 3 kəndi birləşdirən bir layihə bu ilin sonuna, ya da ki, gələn ilin əvvəlində hazırlanacaq. Bu yaxınlarda yəni də bir neçə kəndin planı mənə təqdim edildi, təsdiqləndi. Yaxın gələcəkdə o kəndlərin də layihələrlə icra ediləcək və tədricən biz insanları o bölgələrə qaytaracağıq.

- İndi isə Ermənistanla bağlı sual vermək istəyirəm. Mağlubiyətinə baxmayaraq, Nikol Paşinyan yenidən seçildi. Bundan sonra Azərbaycan və Ermənistan əlaqələri hansı şərtlərlə necə bir prosese daxil olacaq?

- Bunu demək çox çətindir. Çünki biz öz mövqeyimizi dəfələrlə bildirmişdik. Mən bir neçə dəfə öz sözümlü açıq demişdim ki, biz istəyirik Ermənistanla sülh müqaviləsi imzalanınsın. Ermənistan və Azərbaycan bir-birlərinin ərazi bütövlüyünü tanınsınlar və sərhədlərin delimitasiyası, yəni, müəyyən edilmiş prosesi də başlasın. Ancaq bugüncə qədər Ermənistandan müsbət cavab almamışıq. Belə görünür ki, Ermənistan buna hazır deyil, ya da bunun əleyhinədir. Mən söylədim ki, bu, böyük yanlışlıq olar və onlar özləri də peşman olacaqlar. Çünki biz bu təklifi masa üzərində

də əbədi saxlamalı deyilik. Əgər buna etiraz edirlərsə, açıq söyləsinlər ki, onlar Azərbaycanla sülh müqaviləsi imzalamaz istəməsələr. Belə olan halda biz də öz siyasətimizi buna uyğun şəkildə aparacağıq. Əgər Ermənistan buna hazırdırsa, əgər Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü tanımağa hazırdırsa, onda əlbəttə ki, bölgəyə uzunmüddətli sülh gələcək. Biz bunu istəyirik və eyni zamanda, buna nail olmaq üçün indi konkret təkliflər də masa üzərindədir. Yolların açılması, Zəngəzur dehlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yeni Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi bizim maraqlarımıza cavab verir. Hesab edirəm ki, Ermənistanın da maraqlarına cavab verir. Çünki Zəngəzur dehlizi onların da maraqlarına xidmət edəcək. Onlar da demir yolu ilə həm İrəlan, həm Rusiya ilə əlaqə yarada bilərlər. Bugünə qədər bu əlaqə yoxdur və onlar üçün də yeni fərslər ortaya çıxacaq.

Ancaq Ermənistanla ifrat millətçilik, türkofobiya, azərbaycanofobiya, islamofobiya o dərəcədə insanları və hakim dairələrin bəyənirlər zəhərləyib ki, onlar bunu istəsələr də, dilə gətirə bilmirlər. Ermənistan da cəmiyyət və hakimiyyət təbii ki, indi çox çətin bir psixoloji durumdadır. Çünki onların otuz il ərzindəki ideoloji süstünları darımadığındı, filofologiya darımadığındı. Erməni ordusunun “müzfəffər ordunu” olmasını biz 44 gün ərzində yerlə bir etdik. Onların ərazi iddiaları məhv edildi.

- Əslində, onların 44 gündə işğal etdikləri torpaqları 45 gündə geri qaytarınız.

- Bəli, əlbəttə, çox çətin bir şəraitdə. Siz indi gedib görəcəksiniz. Onlar altı xətt istehkam qurmuşdular, müdafiə zolağı qurmuşdular və onları keçmək böyük meharət, qəhrəmanlıq tələb edirdi. Bizim hərbiçilərimiz ölməyə məhkum idilər. Eyni zamanda, o bölgənin coğrafiyası, relyefi də onlar üçün əlverişli idi. Çünki onlar dağlarda yerləşmişdilər, bütün yüksəklikləri götürmüşdülər, biz isə aşağıdan gətməli iddik. İndi siz Şuşaya da gedəcəksiniz, görəcəksiniz ki, Şuşanın alınması bir möcüzə sayılır.

- Mən onun haqqında fikirlərinizi də soruşacağam. Çünki Şuşa ilə bağlı atanızın xüsusi vəsiyyəti var idi.

- Atamın vəsiyyəti təkcə Şuşa ilə bağlı deyildi, o vaxt işğal altında olan bütün torpaqlara bağlı idi. Şuşa alınandan sonra mən atamın qəbrini ziyarət edərkən dedim ki, onun vəsiyyətinə yerinə yetirdim. Mən həyatımda bəlkə də ən xoşbəxt günlərimdən birini yaşadım. Şuşa, əlbəttə ki, hər bir azərbaycanlı üçün doğma, əziz şəhərdir, böyük rəmzi mənə daşıyır. Təsəffüf deyil ki, mən Şuşanı Azərbaycanın Mədəniyyət Paytaxtı elan etdim. Ancaq bütün digər şəhərlər də mənim üçün, bütün Azərbaycan xalqı üçün Şuşa qədər əzizdir və doğmadır. Hər qarış torpaq bizim torpaqdır və onlar biz azad etməli idik. Bu, xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında bizim borcumuz idi və biz bu borcu şərafətlə yerinə yetirdik.

- Bir az əvvəl Zəngəzurdan bəhs etdiniz. Orada dehlizin açılması, əslində, Türkiyə ilə iqtisadi əlaqələri də gücləndirə bilərmi?

- Əlbəttə, bu dehlizin açılması bir çox məqsədlərə, hədəflərə xidmət göstərir. Azərbaycanla Türkiyə yeni bir neqliyyat layihəsi ilə birləşəcək. Bildiyiniz kimi, dörd il bundan əvvəl Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi olmuşdur. Biz bu dəmir yolu sayəsində Türkiyə ilə birləşdik. Zəngəzur dehlizi isə ikinci bir birləşmə istiqaməti olacaq. Beləliklə, bizim üçün yeni fərslər ortaya çıxacaq. Eyni zamanda, Azərbaycan əziz ayrılmaz hissi olan Naxçıvan Muxtar Respublikası ilə də demir yolu ilə birləşəcək. Eyni zamanda, biz tələb edirik ki, avtomobil yolu

da çəkilin - Ermənistanın nəzarəti altında olan Qərbi Zəngəzur ərazisində, Mehri bölgəsində. Çünki bu da mütləq lazımdır.

Əfsuslar olsun ki, Ermənistan buna etiraz edir. Son günlərə qədər Zəngəzur dehlizinin açılmasına etiraz etmişdi. Sadəcə olaraq, bir neçə gün bundan əvvəl orada bir müsbət fikir ortaya çıxdı ki, onlar da etiraz etməsələr. Ancaq Zəngəzur dehlizinin tam fəaliyyəti üçün həm demir yolu, həm avtomobil yolu olmalıdır. Biz Bakıda avtomobile əyləşib oradan rahatlıqla Türkiyəyə və Naxçıvana keçə bilərik.

Bu, eyni zamanda, bölgə ölkələri üçün də yeni fərslər olacaq. Türkiyə öz mallarını Orta Asiyaya bu daha qısa yolla, alternativ yolla daşıya biləcək. Beləliklə, bu, Avrasiyanın yeni bir neqliyyat layihəsinə çevrilə bilər. Biz bunu artıq təşəbbüs olaraq həyata qoymuşuq. Bu dehlizə Zəngəzur dehlizi adını da biz qoymuşuq. Artıq bu, beynəlxalq leksikona da daxil edilmişdir. Mən bilirəm ki, Avropa İttifaqı bu məsələyə də çox müsbət yanaşır. Bu yaxınlarda Avropa İttifaqı Şurasının prezidenti cənab Şarl Mişel Bakıda olarkən bu məsələ ilə bağlı biz geniş fikir mübadiləsi apardıq və onlar da təbii ki, bu layihəni çox dəstəkləyirlər.

Yeni, bu, həm Türkiyə, həm Azərbaycan, həm bölgə üçün və o cümlədən Ermənistan üçün də yeni fərslər olacaq. Mən artıq dedim, onlar Rusiya və İrəlan bu demir yolu ilə bağlıntı yarada bilərlər. Çünki Ermənistan-İran demir yolunun inşası bəlkə də 20 il müzakirə edilən bir məsələdir. Amma hələ ki ortalıqda bir şey yoxdur. Çünki bu layihə təqribən ən azı 3 milyard dollar tələb edir. Ancaq Naxçıvan ərazisindən, Naxçıvan ilə İrəlan arasında artıq demir yolu xətti var, - istifadə edə bilərlər.

- İndi başqa bir önəmli dehliz də Laçın dehlizidir. Belə bir iddia var, o iddianın doğruluğunu Sızdan soruşmaq istəyirəm. “Ermənistanın xarici işlər naziri əsgərləri Laçın dehlizi ilə Qarabağa göndərdi” şəklində bir iddia var. Bu iddia doğrudurmu?

- Əlbəttə, bu, təəssüf ki, doğrudur. Bunu biz bu yaxınlarda təsbit etdik. Bizim Müdafiə Nazirliyi bir neçə gün əvvəl rəsmi açıqlama verdi ki, buna son qoyulsun. Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistanın silahları və hərbiçiləri göndərilə bilməz. Bu, 10 noyabr üçtərəfli Bəyanatına ziddir. Təəssüf ki, bu günə qədər davam edir. Biz bir neçə dəfə sifahi qaydada öz iradlarımızı bildirmişdik. Ancaq bunun nəticəsi olmadı, ona görə biz rəsmi qaydada bunu bildirdik.

Laçın dehlizi bizim gözmümüzün önündədir. Siz Şuşada olarkən Laçın dehlizini görə bilərsiniz. Orada bir yer var, yuxarıdan bütün avtomobilər görünür. Oradan məsafə bəlkə də 10 metrdir. Bizim orada təbii ki, texniki vasitələrimiz, kameralarımız var. Biz Laçın dehlizi ilə Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan bölgələrdə biza verən hadisələri də izləyirik. Xankəndiyə gedən avtomobilərin sayını dəqiqliyi ilə bilirlik. Bu yaxınlarda bizim mətbuatda bu məsələ ilə bağlı açıqlama verildi, o cümlədən göstərildi ki, son bir ay ərzində - iyulun 11-dən avqustun 8-dək təqribən 5 minə yaxın insan Xankəndindən Ermənistan tərəfinə gətdi və qayıtmadı. Yeni, oradan 20 min insan çıxdı və 15 min insan oraya girdi. Deməli, biz insanların sayına qədər bilirlik. Təbii ki, buna son qoyulmalıdır. Çünki bunun heç bir məntiqi əsası yoxdur. Nədir, Ermənistan yeni müharibəyəmi hazırlayırlar? Əgər belədirsə, onda biza qabaqalayıcı tədbirlər görəcəyik. Mən bunu demişdim və bir daha demək istəyirəm, eger yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik. İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlar üçün dərs olmalıdır.

- İndi Cənubi Qafqazdakı vəziyyət də dəyişir. Bununla bağlı İndi 3+3 formatı da müzakirə olunur. Siz buna necə baxırsınız?

- Mən müsbət baxıram. Mən əziz qarşıdam sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdوغانla bu məsələni dəfələrlə müzakirə etdim və bizim mövqeyimiz üst-üstə düşür. Biz bu formatı dəstəkləyirik və ümid edirik ki, digər ölkələr də buna qoşulacaqlar. Mən bilirəm ki, Gürcüstan tərəfi buna hazır deyil. Çünki Gürcüstanla Rusiya arasında diplomatik münasibətlər yoxdur. Bu, Gürcüstanın mövqeyidir, biz bu mövqəyə hörmətlə yanaşmalıyıq. Amma buna baxmayaraq, regional işbirliyi, sabitliyin təmin olunması və gələcəkdə müharibə riskinin sifirə endirilməsi üçün bölgə ölkələri arasında əlaqələr çox önəmli. Burada konkret layihələr də müzakirə oluna bilər. Çünki bu, sadəcə olaraq, siyasi təşəbbüs deyil. Burada, ilk növbədə, Zəngəzur dehlizinin və digər yolların açılması, - çünki təkca Zəngəzur dehlizindən söhbət getmir, - bizim Ermənistanla digər neqliyyat layihələrimiz ola bilər. Ondan sonra ticarət əlaqələrinin bərpası, Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsi. Yeni, bütün bunlar çox önəmli məsələlərdir. Çünki biz artıq öz tarixi missiyamızı yerinə yetirdik. Biza yeni müharibə lazımdır deyil. Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazidə yaşayan erməniləri biza yolunu azmış Azərbaycan vətəndaşları sayırıq. Onların sayı o qədər də çox deyil. Dəqiq məlumatla görə, 25 minin altındadır. Əlbəttə ki, onlar da Azərbaycan cəmiyyətinə inteqrə olunmalıdır. Azərbaycan çoxmillətli, çoxkonfessionli ölkədir və burada bir çox xalqlar yaşayır, bir ailə kimi yaşayır, o cümlədən ermənilər də yaşayır. Bu gün Bakıda erməni də var.

- Mədəniyyətə də sahib çıxırsınız. Burada bir erməni kilsəsi var, heç toxunulmayıb, heç ziyən görməyib.

- Bəli, eksiye, biz onu təmir etdik. O, şəhərin mərkəzində yerləşir və eger oraya kimsə gətse görə ki, orada 5 minə yaxın erməni kitabı var. Amma bizim məscidlərimiz ne etdiklər? Müğayisə üçün deyim ki, 60-dan çox məscidimizi yerlə bir etdiklər. Ona görə bu gün Xankəndidə və ətraf kəndlərdə yaşayan ermənilər də bizim cəmiyyətimizə mütləq inteqrə edilmişdirlər, onlar üçün bu, daha böyük fərslər yaradacaq. Ümmümillik Cənubi Qafqazda Azərbaycan, Gürcüstan, Ermənistan arasında üçtərəfli əlaqələrin yaradılması üçün ilkin addımlar atılmışdır, biza buna hazırıq.

- Hazırda Qarabağ Azərbaycan üçün və digər dövlətlər üçün əslində, çox önəmli bir mövqedir. Bu yeni vəziyyətdə Rusiyadan bir gözləntiniz varmı? Bir də İrəlan, Sızca, bu vəziyyətin hərsindədir?

- Rusiyadan gözləntimiz odur ki, üçtərəfli Bəyanatın bütün müddəalarına yerinə yetirilsin. Çünki bu üçtərəfli Bəyanatı Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri imzalamışlar və onların böyük qismi artıq gərçəkləşib. Amma bəzi məsələlər var ki, hələ də açıqdır. Gözləntimiz bundan ibarətdir. Rusiya Azərbaycanın qonşusu və Ermənistanın yaxın müttəfiqi kimi, əlbəttə, bu bölgədə xüsusi rol oynayır. Bu, təbii. Ümid edirik ki, Rusiya bundan sonra da bu bölgənin təhlükəsizliyi üçün öz səylərini əsirgəməsin və uzunmüddətli sülhü təmin etmək üçün addımlar atsın. Eyni zamanda, bizim gözləntimiz odur ki, Rusiya Ermənistanı silahlandırmasın. Biz bu məsələni Rusiya tərəfinə çatdırmışıq. Bu, biza narahət edir. Müharibə başa çatıb. Yeni, erməni xalqı da bu vəziyyətlə barışib. Erməni rəhbərliyi də məğlubiyyətlə barışib və Ermənistanla keçirilmiş son parlament seçkiləri bunu göstərdi. Tarixdə görünməmiş bir mənərədir ki, məğlub edilmiş rəhbər-

lik, yenidən xalqdan səs alır. Belə olan halda, əlbəttə ki, Ermənistanı silahlandırmaq heç bir məntiqə sığmır. Biz hələ ki bunu görmürük, müşahidə etmirik. Amma Rusiya tərəfindən bəzi açıqlamalar oldu. Bir neçə gün bundan əvvəl Rusiya müdafiə naziri Ermənistan müdafiə naziri ilə görüş zamanı söyləmişdir ki, Ermənistanla Rusiya silahlarının göndərilməsi prosesi başlamışdır. Bu, çox narahətədir bir məsələdir. Həm də Ermənistanın yeni müdafiə naziri çox məsuliyyətsiz açıqlamalar verdi ki, eger Azərbaycan tərəfi Ermənistan sərhədini bir santimetr pozsa, o zaman onlar atəş açacaqlar. Yeni, görünür, İkinci Qarabağ savaşında hələ ki hər kəs üçün dərs olmadı. Əgər belədirsə, biz dərsini yenidən verməyə hazırıq. Ona görə biz ümid edirik ki, Rusiya Ermənistanı silahlandıracaq. Çünki buna ehtiyac yoxdur.

Xankəndidə Rusiyanın sülhməramlı missiyasının nəzarəti altında olan ərazi indi təhlükəsiz ərazidir. Eyni zamanda, bizim Ermənistanla sərhədimizdə də vəziyyət bəzən narahatlıq doğurur, amma ümmümillikdə sabitdir. Ona görə, əlbəttə, biz istəyirik ki, Rusiya bu məsələdə bizim narahatlığımızı nəzərə alsın. Çünki nə qədər silahlar verilsə də, yəni də güclər nisbəti dəyişməyəcək. Çünki son 30 il ərzində Rusiya Ermənistanla milyardlarla dollar dəyərində pulsuz-parasız silahlar verib, - onların bir qismi indi bizim Hərbi Qənimətlər Parkında dağılmış muzey ekspozatları kimi sərgilənir, - buna baxmayaraq, Ermənistan ordusu tamamilə darımadığındı. Biz ordumuzun silahlanmasına nə qədər lazımdır, o qədər də vəsait ayıracağıq və bunu edirik. Sadəcə, hesab edirik ki, artıq müharibə bitdi, buna ehtiyac yoxdur. Bölgənin yenidən silahlandırılması prosesi biza təşəbbüskar olmasın və deyilik. Ümid edirik ki, digər tərəflərlə da buna uyğun addımlar atacaqlar.

İrəlan bağlı verdiniz suala cavabım belədir ki, bu ölkədə indi yeni rəhbərlik hakimiyyəte gəlib. Onların bölgə ilə bağlı siyasəti formalaşmaqdadır. Hələ ki təyinatlar olmayıb. Əlbəttə ki, həm Azərbaycanla, həm də qonşu ölkələrlə bağlı ilkin bəyanatlar müsbətdir. Ancaq əlbəttə, vaxt lazımdır ki, yeni rəhbərlik bu məsələ və Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı öz siyasətini ortaya qoysun. Biz bunu gözləyirik.

- İndi Rusiya ilə bağlı bəhs etdiyiniz məsələyə yenidən qayıtmaq istəyirəm. Əslində, İkinci Qarabağ müharibəsinin Zəfərlə nəticələnməsinin bir səbəbi də Azərbaycanın doğru mövqeyinə əsaslanırdı. Son 30 il ərzində Azərbaycan, əslində, həm müdafiə potensialını və Ordusunun döyüş qabiliyyətini inkişaf etdirdi, həm də Ermənistan kimi yanlış bir mövqeyə əsaslanmadı. Çox səbrli və təmkinli mövqeyə sərgilədi. Qələbənin qazanılmasında, əslində, bu amilin də təsiri olduğunu düşünürsünüz?

- Əlbəttə, burada bir çox amillər rol oynadı. İlk növbədə, əlbəttə ki, xalqımızın əzmi, barışmaz mövqeyi və bizim siyasətimiz. Çünki mən artıq 18 ilə yaxındır ki, Prezidentəm və bütün bu illər ərzində deyirdim ki, nəyin bahasına olursa-olsun biza torpaqlarımızı azad etməliyik və edəcəyik. Sadəcə olaraq, bunu düzgün anda etməli idik və etdik, səhva yol vermə bilməzdik. Çünki bu, tarixi məsuliyyətdir və ona görə zamanında atılan addımlar bax, belə nəticəyə gətirib çıxardı. Xalqın barışmaz ruhu, əlbəttə ki, əsas amillərdən biridir. Çünki biza Qarabağı unutmadıq. Hətta Qarabağı gərməyən və qadur şəhərciklərində doğulan uşaqlar da bir arzu ilə, bir amalla yaşayırdılar ki, gətsinlər, öz torpağına qayıtsınlar. Ölmə gedənlər məhz onlar kimi minlərlə gənc olmuşdur.

Əlbəttə, Ordumuzun gücləndirilməsi, silah, texnika, təchizat məsələləri də əsas amillərdəndir. Son illərdə ən qadcaz texnologiyaya əsaslanan silahlar alındı və Ordumuzun peşəkərliliyi artı. Çünki silahlar, texnologiya, əlbəttə, bir çox məsələləri həll edir. Ancaq yerində torpağı alan, bayraqı sancan əsgərdir. Əgər o, döyüşə həvəslə gətirməsə, heç bir silah sənə kömək edə bilməz. Bu amillər biza Qələbəyə apardı. Bizim bütün hərbi strategiyamız və silahların alınması bir məqsədə xidmət edirdi - biza bu torpaqları necə az itkilərə azad edək və belə də oldu. Heç kim inana bilmirdi ki, bizim itkilərimiz cəmi təqribən 3 minin altında olsun. Hər bir insanın həyatı qiymətli, ancaq bu miqyaslı əməliyyatda cəmi 2900 şəhidin verilməsi, əlbəttə, onu göstərir ki, hər əsgərin canını biza son ana qədər qorumağa çalışdırdı.

- Bəzi qətiyyətlərə xüsusi əlaqələri var ki, insanın canını incidir. Əslində, bu, insanlığa qarşıdır. Beynəlxalq hüququn müəyyən mənada Ermənistanla qarşı münasibətdə təbii olunmaması bu problemin həll edilməsinin səbəblərindən biri ola bilərmi?

- Burada təbii ki, ikili standartlar əsas rol oynayır, çünki Xocalı soyqırımını dünyanın gözü qarşısında baş verdi. Bu, yaxın tarixin hadisəsidir. Ancaq bundan bir çox ölkələr görmək istəməsələr və cəmi 13 ölkə Xocalı qətləminin soyqırımını kimi tanıyıb. Əlbəttə, bu da böyük nailiyyətdir. Çünki mən hakimiyyəti gələndə bu ölkələrin sayı sifra bərabər idi.



“Əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibə verib

Əvvəlki 2-ci səh.

Yeni, bizim söylərimiz və eyni zamanda, apardığımız düzgün təbliğat, təhsil, sərgilər, təqdimatlar bir çox ölkələrdə Xocalı qurbanları ilə bağlı haqlı qəzəblərin çatdırılmasında mühüm rol oynadı. Əlbəttə ki, bizim başqa ölkələrlə münasibətlərimiz. Biz son illər ərzində bir çox müttəfiq qazandıq. Ancaq sözdə “erməni soyqırımını” tanıyan, o saxta “soyqırım”ı tanıyan ölkələr Xocalı soyqırımını tanımaq istəmirlər. Onlar saxta tarixi qəbul edirlər. Aydın məsələdir ki, burada da əsas amil siyasəti amildir. Amma real soyqırımı görməzliyə vururlar. Bu, ədalətsizlikdir. Biz çoxdandır ki, bu ədalətsizliyə yaşayırıq, buna öyrəşmişik, təəccüb də etmirik. Bizim əsas hədəfimiz öz məqsədlərimizə nail olmaqdır. Bir nömrəli hədəf Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi idi. Bu, tarixi missiya idi. Bütün güclər səfərbər edilmişdi. Biz gecə-gündüz bu hədəfə doğru gedirdik və ona çatdıq. İndi yeni hədəflər ortadadır. Bu hədəflər Qələbəni, Zəfəri möhkəmləndirmək, Azərbaycanı təhlükəsizliyinə təmin etmək, azad olunmuş torpaqları yenidən qurmaq və Ermənistanın revanşist qüvvələrinin baş qaldırmasına imkan verməkdir.

- Bunlar hazırda Zəfərdən sonra həyata keçirməyi planlaşdırırdığınızdır. Türkiyə İkinci Qarabağ savaşında silahlı PUA-ları ilə birlikdə Azərbaycanı dəstəklədi.

- Türkiyə təkca silahlı PUA-ları ilə yox, hətərəfəli dəstək oldu. İlk növbədə, İkinci Qarabağ savaşının ilk saatlarında əziz Qardaşım Rəcəb Tayyib Ərdoğanın qətiyyətliliyi açıqlamalara çox böyük və müsbət rol oynadı. O deməkdir ki, Türkiyə Azərbaycanın yanında və Azərbaycanın haqqı işində Türkiyə Azərbaycanı siyasi və mədəni dəstək verir və verəcəkdir. Bunun çox böyük mənası var idi. Çünki bu, bir çoxları üçün məsələyə müdaxilə etməkdən çəkindirdi. Çünki bilmək olmurdu belə ölkələr özlerini necə aparacaqlar. Bəzi ölkələrin İkinci Qarabağ savaşını dəstəkləməsi sərgilədikləri siyasi mövqeyi onu göstərir ki, onlar Ermənistan tərəfində idilər. Onlar şər qüvvələrin tərəfində idilər, işğalçının, zalımın, vəhşinin tərəfində idilər. Həç bir izahat, tərifə əsaslanan hər hansı bir söz onların mövqeyinə təsir etmirdi. Onlar real həqiqəti görmək istəmirdilər və bizi ittiham edirdilər, sanki biz işğalçıyıq. Mən isə deyirdim ki, biz öz torpağımızda savaş aparırıq. BMT Nizamnaməsi bu hüququ bizə verir. Hər bir ölkə özünü müdafiə edə bilər və bu hüquq Birləşmiş Millətlər Təşkilatı tərəfindən verilib. Ancaq buna baxmayaraq, biz qarşı çox çirkin şər-böhəntə kampaniyası aparılırdı. Biz bilirik bunun arxasında kimlər dayanır. Ona görə Türkiyənin Cümhurbaşqanının və digər yüksək vəzifəli şəxslərin - müdafiə, xarici işlər nazirlərinin, parlament sədrinin açıqlamaları, əlbəttə, bir çoxlarını çəkindirdi. Əlbəttə ki, Türkiyədən alınmış müasir silahlar, “Bayraktar”lar daxil olmaqla, bizim işimizi böyük dərəcədə yüngülləşdirdi və insan itkisinin çox olmasının da səbəb oldu. Çünki əgər bu silahlar bizdə olmasaydı, əlbəttə, bizim işimiz daha çətin olardı, daha çox şəhidlər olacaqdı, bu, şübhəsiz. Ancaq biz Türkiyədən təkca silahlı PUA-lar deyil, başqa silahlar da almışıq. “Qasir-gal”lar, hərbi maşınlar, “Kobra”lar. Yəni, bir çox silahlar var və bu proses davam edir. Maşallah, Türkiyənin müdafiə se-

nayesi çox sürətlə inkişaf edir və əlbəttə ki, biz də bundan faydalanmaq və faydalanacağıq.

- Əslində, belə bir həmrəylik oldu. Təəssüf ki, ötən günlərdə Türkiyədə şiddətli yanğınlar baş verdi. Yanğınlara qarşı Türkiyə Cümhuriyyəti ciddi mübarizə apardı. Əlbəttə, Azərbaycandan da çox gözəl dəstək gəldi. Belə təbii fəlakətlərdə və çətin zamanlarda iki dövlət arasında həmrəyliyin davam edəcəyini dəyə bilərlikmi?

-Əlbəttə, bu, təbiiyədir. Yeni, biz bunu dəfələrlə demışıq. Mən dəfələrlə demişəm ki, bu gün dünya miqyasında Türkiyə ilə Azərbaycan qədr bir-birinə yaxın olan ikinci ölkələr yoxdur. Əgər ax-tarmaq istəsəniz, tapa bilməzsiniz, yoxdur. Bu birlik, həmrəylik, qardaşlıq sözdə deyil, əməldədir. Mən hər zaman deyirdim ki, ölkələr arasındakı münasibətlər əməldə olmalıdır. Çünki yaxşı günlərdə hər kəs yaxşı sözlər deyir, yaxşı şeylər edə bilər. Amma ağır gündə sən gəl yarımda dur. Necə ki, Türkiyəyə İkinci Qarabağ savaşında bizim yanımızda durdu. Mən tam əminəm ki, Türkiyə əmili olmasaydı, ermənipərəst qüvvələr, ölkələr, ermənilərin hamıları burunlarını soxacaqdılar və bizə böyük problemlər yaradacaqdılar. Bizim həmrəyliyi və bir-birimizə etdiyimiz yardımlar təbiiyədir. Çünki Türkiyə bizim üçün doğma ölkə, doğma vətəndir və sizin üçün də Azərbaycan doğma vətəndir. Əziz Qardaşımın imzaladığı Şuşa Bəyannaməsi bunun zirvəsidir. Yeni, bizim əlaqələrimiz müttəfiqlik səviyyəsinə qalxdı. Ona görə bu yanğınlardan xəbər tutan kimi biz dərhal hərəkət keçdik, heyətlər göndərdik, maşınlar göndərdik. Hörmətli Cümhurbaşqanı ilə bir neçə dəfə telefonla danışdım və qısa zaman içərisində biz həm əlavə heyət, həm də maşınlar göndərdik. Bizim cəmi bir amfiyyə təyayrəmiz var, təəssüf ki, o da təmirə idi. Təlimat verdim ki, təmir çox sürətlə yekunlaşsın ki, biz onu göndərə bilək. Təmir plan üzrə hələ iki ay davam etməli idi. Amma biz onu bir həftəyə saz vəziyyətə gətirdik və oraya göndərdik. Türkiyəyə 93 yanğınsöndürən maşın, 700-dən çox yanğınsöndürən yola saldıq. Onlara hər hansı bir xüsusi təlimat vermək lazım deyildi. Çünki onlar özleri bu faciəni öz faciəsi kimi qəbul etdilər və qardaş kimi orada çalışdılar. Allaha şükürlər olsun ki, bildiyimə görə artıq yanğınlara da səngiyir və bu, bir daha bizim birliyimizi göstərdi. Bir daha göstərdi ki, işbirliyi və həmrəylik sözdə olmamalıdır. Mən çox da dərinə getmək istəmirəm, amma düşünürəm ki, türk xalqı bu günlərdə kimin-kim olduğunu yaxşı gördü. Yaxşı sözlər, açıqlamalar, bəzi ölkələrdən gələn dəstək ifadələri təəssüf ki, real həyatda özünü göstərmədi.

- İndi mən buradayam. Bir az əvvəl dediyiniz kimi. Özümlə mülkiyyətində, dövlətimdəki kimi hiss edirik. Amma diqqətim çəkməyən çox gözəl bir məqam var. Hara getsək Azərbaycan bayrağının yanında Türkiyə bayrağını görürük və çox gözəl qarşılanırıq. Cənab Prezident, Siz bu mövzu haqqında nə düşünürsünüz? Burada necə bir yanaşma var? Mən burada gördüklərimdən çox məmnunam. Bu, nəyə əsaslanır? Kökülmüzmü? Kökümüz bir olduğumuz üçün belə davam edirik?

- Bilirsiniz, bu, bir günün hadisəsi deyil. Siz mənə söylədiniz ki, ilk dəfədir

Azərbaycandınız. Amma əvvəlki dövrlərdə də gəlsəydiniz, görürdünüz ki, bu, bizim üçün təbiiyədir. Biz bütün bu illər ərzində Türkiyə-Azərbaycan birliyinə möhkəmləndirmək üçün çox böyük səylər göstərdik. Bilirsiniz, dünyada oxşar tarixə, mədəniyyətə, etnik köklərə malik olan ölkələr çoxdur. Bizim ətrafımızda ele ölkələr var ki, onların dili də bir-birinə bənzəyir, etnik kökləri də bir-birinə yaxındır. Amma baxın, görün, bu ölkələr arasında əlaqələr necədir? Bəziləri bir-birinə düşməndir. Yeni, orta qatlı və orta qatlı etnik köklər hələ o demək deyil ki, ölkələr də qardaş ölkələr olsunlar, xalqlar da qardaş xalqlar olsunlar. Yeni, bu, böyük bir siyasətin təzahürüdür. Son 18 il ərzində həm Türkiyə, həm Azərbaycan tərəfindən vahid siyasət formalaşdırılıb. Ondan daha əvvəl atamın dönəmində onun məşhur kəlamı var: “Bir millət, iki dövlət”. Bunu indi bilməyən yoxdur. Amma bəziləri belə də bilmir ki, bunun müəllifi Heydər Əliyev olmuşdur. Bu sözləri o demışdi. Bu sözlər bizim üçün işıqlı bir yoldur. Bu vəsiyyətdə, bu sözlərə sadiq olaraq biz hər istiqamət üzrə əlaqələrimizi gücləndirdik, yüksək səviyyəyə qaldırdıq. Şübhəsiz insanlarla təmaslar əsasında görüşürsünüz ki, Türkiyəyə nə qədər böyük sevgi və məhəbbət var. Bu, hər zaman belə idi. Amma İkinci Qarabağ müharibəsində bu, daha da artdı. Çünki Azərbaycan xalqı çox gözəl gördü ki, onun əsl dostu, qardaşı kimdir. Bizim yanımızda olan ölkə Türkiyə və Pakistandır. Biz bəzi ölkələrdən heç dəstək ifadələri də duymadıq. Halbuki biz haqlı idik. Yəni də deyirik, biz öz ərazi bütövlüyümüzü bərpa edirik. Ona görə Türkiyə və Azərbaycan bayaqlarının birgə dalğalanması təbiiyədir. Birliyimiz də əbəddir. Yeni nəsil, gənc nəsil, bax, sizin nəsliniz gərəkdir bizim yolumuz davam etsin. Çünki biz bu təlimatı qoyduq, yolsuna oturduq, çox güclü müttəfiqlik yaratdıq, sarsılmaz birlik yaratdıq. Ancaq siyasət elə bir sahədir ki, bunun üzərində hər gün çalışılmalıdır. Boşluq olmamalıdır, ara olmamalıdır ki, kimsə bu araya girməsin. Çünki elələri də var. Türkiyə-Azərbaycan birliyi artıq bölgəsəl amildir. Bəlkə də nə vaxtsa qlobal amilə çevriləcək, ola bilər. Çünki indi bizim artıq başqa ölkələrlə də müttəfiqlik əlaqələrimiz formalaşmaqdadır. Bu, bəzilərinə narahət edir. Çalışacaqlar ki, aramıza girsinlər, çalışacaqlar ki, provokasiyalar, təxribatlar, uydurmalar ortaya atılsın. Ona görə bizdən sonra gələcək nəsillər bu yolla getməlidir. Bu yol əbədi olmalıdır.

- Bu gün atanız Heydər Əliyevdən də bəhs etdik. Heydər Əliyevi hörmət və rəhmətlə anmaq istəyirəm. Səmiyyətlə, həddimi aşmıramsa, bir sual mənə çox maraqlandırır. Son sualım. Zəfərdən sonra ritorik bir ifadəni verdi: “Nə oldu Paşinyan?”. Tam səmiyyətlə deyirəm, bu sözlər hamımızı ham çox sevindirirdi, həm güldürdü, həm də duyğulandırdı. Çox gözəl bir ifadə idi. Bu, ictimaiyyəti etdiyiniz bir mürciətdi. Ancaq evdə, şəxsi həyatınızda bu sevinci necə yaşadıınız?

- Bilirsiniz, o sözlər öz-özünə ortaya çıxdı.

- İçdən gəldiyi çox aydındır.

- Bəli, içdən gəldi. Çünki “Nə oldu Paşinyan?” sözləri mülkiyyətindən sonra yox, müharibə dönməndə dedim və sonra, necə deyirlər, “məm” oldu. Əslində, mən doğrudan da yenə bu

sualı mənim istəyirəm: Bəs, nə oldu Paşinyan?

Mən sizə deyim ki, müharibə bitəndən sonra evdə Mehriban xanım mənə xahiş etdi ki, sən Allah bir də “Nə oldu, Paşinyan?” demə və bu işləri bitir. Hər şey bitdi, bu da bitsin.

Təbii ki, biz sevinc içində idik. Hər gün həm sevincli, həm də kədərli anlar yaşayırdıq. Çünki müharibənin ilk günündən biz artıq Zəfər əldə etdik. Müharibənin ilk günündə bir neçə kənd azad edildi və bu, Ordumuzda da ruh yüksəkliyi verdi, özümüzə də əminlik verdi və inam verdi. Ancaq biz hər gün insanlarımızı itirirdik, hər gün şəhidlər verirdik. Hər gün mənə verilən o məlumat, o raport bizim, necə deyirlər, içimizi yandırdı. Hər ölen bizim övladımızdır, hər həlak olanın həyatının qiyməti yoxdur. Onun ömrü təkrar olunmazdır, ölmü mü yaxınları, valideynləri, anaları, ataları, övladları üçün faciədir. Amma, eyni zamanda, hər gün zəfərlə dolu anlar yaşanırdıq. Yeni, bu 44 gün ərzində bizim həyatımızın, gündümüzün yarısı kədərli, yarısı sevincli idi. Bütün Azərbaycan xalqında inam var idi ki, biz bunu edəcəyik.

Müharibənin ilk günlərində, bilərəm, bəziləri düşüncürdü ki, gərəsən dayanacaq, dayanacaq, dayanırmayacaqlar, dayanırmayacaqlar, dayanırmayacaqlar, ilham Əliyev sona qədər gedəcəkm, getməyəcəkm. Amma müharibə davam edirdik hər kəs gördü ki, öldü var, döndü yoxdur, sona qədər gedəcəyik.

Müharibə dövründə mən dəfələrlə “Nə oldu, Paşinyan?” sözləri ilə bərabər deyirdim ki, Paşinyan özü məhv tarix versin, təqvim versin ki, nə zaman bizim torpaqlarımızdan rədd olur, həmin gün biz müharibəni dayandırırıq. Belə də oldu, 9 noyabrda o tarixi verdi. 9 noyabrda gecə kapitulyasiya aktı, yeni, təslim aktı imzalandı. Biz dayan-dıq, yenə də sözümlərə əməl etdik və dərinə getmədik. Yeni, ermənilərdən fərqli olaraq biz etnik təmizləmə aparmadıq, hərbi cinayət törətdik, müharibəni ləyaqətə apardıq, mülki şəxsləri vurmadıq. Həttə erməni əsgərlərini ləzimsiz yerə məhv etmədik. Müharibədən bir ay sonra böyük bir təxribat qrupu bizim torpağımıza göndərmişdi. Onlar həbs olundu, halbuki məhv edilə bilərdilər. Çünki onlar bizim 4 hərbçimizi öldürdülər, amma biz onlara daymadıq. Yeni, müharibənin öz qanunları var və hər şey gərəkdir ləyaqətə olsun. Müharibədə də, mülki həyatda da, məişətdə də, evdə də, işdə də, siyasətdə də ləyaqət əsas prinsiplərdən ayrılmamalıdır. Ona görə indiki şərəitdə, əlbəttə ki, bizim başqa planlarımız var. Ancaq İkinci Qarabağ savaşını Azərbaycan xalqının tarixində əbədi qalacaq.

- Cənab Prezident, ətraflı məlumat və məna vətə ayırdığınız görə Sizə bir daha təşəkkür edirəm.

- Sağ olun, sizə təşəkkür edirəm.

“CNN Türk”ə də xüsusi təşəkkür etmək istəyirəm. Çünki İkinci Qarabağ savaşında sizin müxbirləriniz ən gəyən nöqtələrdə idilər, atəş altında böyük fədakarlıqla, böyük sevgi və məhəbbətlə canlı reportajlar verirdilər. Deyə bilərəm ki, İkinci Qarabağ savaşında Siz Türkiyə mətbuat nümayəndələrini özümüzlə üçün yenidən keşf etdik.

- Allah bir daha acılar yaşatmasın. Amma nə olsa, yenə də yanımızda olacağıq. Bir daha təşəkkür edirəm, cənab Prezident.

- Sağ olun. Təşəkkür edirəm.

Milli Məclisin Sədri Sahibə Qafarova pakistanlı həmkarlarını təbrik edib

Avqustun 14-də Milli Məclisin Sədri Sahibə Qafarova Pakistan İslam Respublikası Milli Assambleyasının Sədri Əsəd Qeysəro və Sənatin sədri Məhəmməd Sadiq Sancarini təbrik məktubları ünvanlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, parlamentin sədri dost və qardaş Pakistan xalqını bu ölkənin milli bayramı - Pakistanın Müstəqillik Günü münasibətilə şəxsən öz adından və Milli Məclisin bütün üzvləri adından təbrik edib. Məktublarda deyilib ki, Azərbaycan Respublikası

ilə Pakistan İslam Respublikası arasındakı əlaqələr ortaq tarixi, dini, mədəni köklərə malik qardaş xalqlarımızın iradəsinə əsaslanaraq qardaşlıq münasibətlərimiz yüksək səviyyədedir. Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı Pakistanın nümayiş etdirdiyi qəti və birmənalı mövqə,

haqq işimizə göstərdiyi tərdüdsüz dəstək və həmrəylik xalqımız tərəfindən olduqca yüksək qiymətləndirilib. Milli Məclisin Sədri Sahibə Qafarova iki ölkənin ali qanunvericilik orqanları arasındakı qarşılıqlı etimad, dəstək və həmrəyliyə əsaslanan əməkdaşlığın davam etdirilməsinin dostluq və qardaşlıq münasibətlərinin dərinləşməsinə bundan sonra da öz töhfələrini verəcəyinə əminliyi ifadə edib, dost və qardaş Pakistan xalqına əmin-amanlıq və firavanlıq arzulalarını çatdırıb.

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi Ağdam şəhərinin gerbinin hazırlanması ilə bağlı elan yayıb

Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi Ağdam şəhərinin gerbinin hazırlanması ilə bağlı elan yayıb. AZƏRTAC xəbər verir ki, elanda deyilir:

“Əziz vətəndaşlar və dünya azərbaycanlıları! Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 30 il düşməni tapdağı altında olmuş əzəli torpaqlarımızı işğaldan azad edib və xalqımız öz doğma diyarına qovuşub. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasəti, müdrikliyi, müzəffər Azərbaycan Ordusunun qorxmaz igidlərinin misli görünməyən şücaəti sayəsində işğaldan 28 il sonra 2020-ci il noyabrın 20-də 10 noyabr tarixli üçtərəfli Bəyannatın şərtlərinə uyğun olaraq Ermənistan Ağdamdan işğalçı qoşunlarını çıxarmağa vadar edildi.

Mənfur düşmən işğal dövründə torpaqlarımızı talan edib, xarabalığa çevirib, daşı daş üstündə qoymayıb. Qarabağımızın qədim və zəngin mədəni-tarixi irsinə, bioekoloji müxtəlifliyinə, iqtisadiyyatına külli miqdarda zərər vurulub, keçmiş təmas xətti boyunca, xüsusilə də Ağdam rayonlarının işğaldan azad edilmiş hissəsi on minlərlə piyada və tank əleyhinə minalarla, partlamamış hərbi sursatlarla çirkləndirilib. Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində bərpa və yenidənqurma işlərinin müəyyən edilmiş hədəflərə uyğun olaraq həyata keçirilməsi təmin etmək məqsədilə görülməli tədbirlər çərçivəsində Ağdam şəhərinin gerbinin hazırlanmasını olduqca mühüm

əhəmiyyəti var. Bunu nəzərə alaraq Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi olaraq, əziz vətəndaşlarımızı və dünya azərbaycanlılarını bu işdə böyük dəstək olmağa çağırıraq.

Azərbaycan Respublikasının bütün vətəndaşları və dünya azərbaycanlıları Ağdam şəhərinin gerbinin təklif etdikləri layihələrini 2021-ci il sentyabrın 15-dək agdam@pa.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

Gerbin hazırlanması ilə əlaqədar tələblər:

1. Gerb hazırlanarkən Ağdamın Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağa aid olması, şəhər və rayonun uzaq keçmiş, yaxın (müasir) tarixi hadisələri, mədəni xüsusiyyətləri göstərməli və heraldikanın tələblərinə uyğun tərtib edilməlidir.
 2. Layihə təklifləri 2021-ci il 15 sentyabr tarixindən gec olmayaraq agdam@pa.gov.az e-mail ünvanına göndərilməlidir.
 3. Eskiz aşağıdakı tələblərə uyğun olaraq göndərilməlidir:
 - a. Eskiz Microsoft Word (.docx və ya .doc) faylına daxil edilməlidir;
 - b. Gerbin bütün elementləri - ümumi forma, rəngli işarə və simvollar, rənglər həmin Microsoft Word (.docx və ya .doc) faylında yazılı şəkildə təsvir və izah edilməlidir;
 - c. Eskiz müəllifinin adı, soyadı və əlaqə nömrəsi həmin Microsoft Word (.docx və ya .doc) faylında göstərilməlidir.
- Elektron məktub göndərilərkən mövzu bölməsinə “Ağdam gerb eskizi” yazılmalıdır.”

Tezliklə “Yolumuz Ağdama” adlı səfərlər təşkil ediləcək

Əvvəlki 1-ci səh.

Zəruri hazırlıq və təhlükəsizlik işləri başa çatdıqdan sonra işğaldan azad olunmuş digər ərazilərə də belə səfərlərin təşkilini planlaşdırılır.

“Yolumuz Ağdama” səfərləri xüsusi qaydalarla əsaslanmaqla təlimlərdən keçmiş bəşadçilər, sürücülər və səfər təşkilatçıların nəzarəti altında təşkil olunacaq.

Məlum olduğu kimi, işğaldan azad edilmiş bir çox ərazilərdə, o cümlədən Ağdamda infrastrukturun bərpası və yenidənqurma işləri başlanılıb, Ağdam şəhəri-

nin Baş Planı ictimaiyyətə təqdim edilib. Bu baxımdan “Yolumuz Ağdama” səfərlərinin təşkilinin davam etməkdə olan bərpa işlərinin hazırlıq mərhələsindən başlanaraq vətəndaşlarımızın həm mənfur düşmənin törətdiyi vandalizmin və vəhşiliklərin şahidi olmaq, həm də şəhər və digər yaşayış məntəqələri bərpa edilmiş gədən quruculuq işləri ilə tanış olmaq üçün tarixi bir imkan yaradacaqdır.

Bununla yanaşı, bir daha qeyd olunmalıdır ki, hazırda minalar və partlamamış hərbi sursatlarla bağlı ciddi təh-

lükə qalmaqda davam etdiyi üçün işğaldan azad edilmiş ərazilərə icazəsiz səfərlər qadağandır. Səfərlərin təşkil ediləcəyi həlhi Azərbaycan Respublikasının Minaləzədləmə Agentliyi tərəfindən minalardan təmizləndi, digər ərazilərdə işlər hələ davam edir. Bunu nəzərə alaraq səfər iştirakçıları bütün qaydalara və göstərişlərə əməl etməlidirlər.

Qeyd olunanları nəzərə alaraq tezliklə təşkil olunacaq “Yolumuz Ağdama” adlı səfərlərin keçiriləcəyi tarix və şərtlər barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.

Yeni reallıqları İham Əliyev dikte edir

Əvvəlki 1-ci səh.

Baş nazir “təxribat xarakterli bəyannatlardan və hərəketlərdən çəkinmək lazımdır” dediyi halda ölkəsinin XİN-i yenə bu addımı atır. Belə olan halda N.Paşinyanın fikirlərində nə qədər səmimi olduğu şübhə doğurur.

Bu gün hər kəs şahidlik edir ki, üçtərəfli bəyannatı pozan Ermənistandır. Azərbaycan qalib ölkə kimi Ermənistanın bəyannatı üzərində götürdüyü öhdəliklərin yerinə yetirilməsini gözləyir. Amma sənədin imzalanmasından 9 ay ötməsinə baxmayaraq, Ermənistan hələ də müxtəlif bəhanələrlə uydurmaqla öhdəlikdən boyun qaçırır. Elə ölkənin xarici işlər nazirliyinin qərəzli bəyannatı da bunu təsdiq edir. Azərbaycan XİN isə buna cavabında qeyd edir ki, qərəzli bəyannat Ermənistanın üçtərəfli sənədin müddəalarına tam riayət etmək öhdəliklərindən boyun qaçırmağa yönəlmiş növbəti uğursuz cəhddir.

Qeyd edilir ki, üçtərəfli bəyannatın 1-ci maddəsində “tam atəşkesin və münasibə zonasında bütün hərbi əməliyyatların 2020-ci il noyabrın 10-da Moskva vaxtı ilə

00:00-dan etibarən dayandırılması” elan edilir, o cümlədən Azərbaycan Respublikası ilə Ermənistan Respublikasının “təduqları mövqələrinə dayandıqları” qeyd olunur. “Dayanmaq” sözü bu və ya digər kontekstdə “qalmıq” mənasını verir. Bu, həm müqavilənin tərtib olunduğu rus dilinə, həm də digər dillərə aiddir. Bundan əlavə, üçtərəfli bəyannatın 3-cü bəndində Rusiya sülhməramlı qüvvələrinin yerləşmə ərazisi “Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyu” olaraq müəyyən edilib. Üçtərəfli bəyannatın 4-cü bəndində isə xüsusilə qeyd edilir ki, “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq yerləşdirilir”.

Üçtərəfli bəyannatın 6-cı bəndində deyilib ki, “Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir”.

Beləliklə, üç tərəfin imzaladığı bəyannatın razılaşdırılması ifadələri açıq şəkildə erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çı-

xarılmasını qeyd edir və heç bir şəkildə hərbi qulluqçuların yerdəyişməsi və yerləşdirilməsini nəzərdə tutmur.

Üçtərəfli bəyannatın əsas müddəalarını cəfəng şəkildə şərh etmək cəhdləri isə göstərir ki, ya Ermənistan sənədin mahiyyətini tam dərk etmir, ya da əvvəldən onun tələblərinə tam riayət etmək niyyətində olmayıb. Belə bir davranış bu ölkənin destruktiv mövqeyinin növbəti bariz nümunəsidir.

Ermənistan bütün iddialarından əl çəkməlidir

Ümumiyyətlə, beynəlxalq ictimaiyyət erməni tərəfinin beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, beynəlxalq təşkilatların qərarlarına və üzvlərinə götürdüyü öhdəliklərə əməl etməməsi təcrübəsinə yaxşı bələddir. Bu baxımdan Ermənistanın BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli dörd qətnaməsinin tələblərini yerinə yetirməkdən imtina etməsi xatırlatmaq kifayətdir.

Bu destruktiv yanaşma regionda uzun müddətli

gözlənilən sülh və təhlükəsizliyin təmin edilməsi kontekstində hər hansı bir perspektivdə məhrumdur.

Bütün bunlar göstərir ki, Ermənistanın bu zəifləmənin müddəalarının icrasına hələ də laqeyd münasibət sərgiləməsi regionda sülhün və təhlükəsizliyin bərpa olunmasına ciddi təhdid yaradır. Belə bir vəziyyətdə müstəqilliyi formal xarakter daşıyan, bu və ya digər beynəlxalq güclərin əldə ələ keçirilməsinə bəyannatın bəyannatı ilə bağlı nikbin proqnozlar vermək çətinidir.

Onu da qeyd edək ki, Azərbaycan Ermənistanla sərhədin delimitasiyası məsələsinə də daxil olduğu sülh sazişi ilə bağlı proqram təqdim edib və danışıqlar yalnız bu proqram çərçivəsində aparılmalıdır. Əgər müğlub ölkə yenə də bundan boyun qaçırarsa, bu, yalnız onun özü üçün problemlər yaradacaq. Ona görə ki, Azərbaycan qalib ölkə olduğundan Ermənistan onunla hesablaşmalıdır. Azərbaycan bütün dövlətlərlə beynəlxalq hüquq normaları çərçivəsində, qarşılıqlı hörmət əsasında əməkdaşlıq edir. Əgər Ermənistan bölgədə normal

yaşamaq istəyirsə, bütün iddialarından əl çəkməlidir. Əks təqdirdə, bütün proseslər Ermənistanın növbəti dəfə qaçılmaz məğlubiyyəti ilə yekunlaşacağı faktını ortaya qoyur.

Prezident İlham Əliyev də bunu dəfələrlə Ermənistanla xatırladıb. Qalib Sərkərdən bu ölkəyə göndərdiyi mesajlarda hər şey açıq-aydın görünür: “Ermənistan əvvəlki səhvləri buraxmamalıdır. Çünki onların yersiz və qəbul ediləməz addımları, bəyannatları onlara çox baha başa gəldi. İkinci Qarabağ müharibəsi onu göstərdi. Ona görə boş-boşuna havanı sil-kələmək lazım deyil... Ermənistan bununla hesablaşmalıdır, yeni reallıqları qəbul etməlidir - istərsə də, istəməsə də. Həç vaxt unutmamalıdır ki, demir yumruq yerindədir”.

Bütün bunlar göstərir ki, Ermənistan müharibənin acı nəticələrini belə tə unutmamalıdır. İşğalçı ölkə qəbul etməlidir ki, yeni reallıqları Azərbaycan dikte edir və bu reallıqları qəbul etmək Ermənistanın son və yeganə şansdır.

Rəşad BAXŞƏLİYEV, “Azərbaycan”

Azərbaycan Ordusunda artilleriya bölmələrinin döyüş atışlı təlimləri keçirilir

Azərbaycan Ordusunda raket və artilleriya birlişmələrinin 2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq döyüş atışlı təlimləri keçirilir.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, artilleriya bölmələri təlimlərdə cəmləşmə rayonlarına çıxaraq atəş mövqələrini tutur və döyüş atışlarını icra edirlər.

Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində mövqələrimizi atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 13-ü saat 23:05-də Bərd rayonunun Çinari kəndi ərazisində yerləşən mövqələrindən Azərbaycan Ordusunun Tovuz rayonunun Muncuqlu kəndi istiqamətində yerləşən mövqələrini atəşə tutub. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Zenitçilər bilik və bacarıqlarını praktiki atışlarda nümayiş etdirirlər

Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən hava hücumundan müdafiə bölmələrində taktiki-xüsusi təlimlər keçirilir. Çətin dağlıq şəraitdə döyüş növbətçiliyi aparən zenitçilər bilik və bacarıqlarını praktiki atışlarda nümayiş etdirirlər.



Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan Bürosuna bildirilib ki, müasir ümumqoşun döyüşünün çəvik dəyişən şəraiti bütün heyətlər zenit-artilleriya bölmələrinin manevar qabiliyyətinin yüksək olmasını tələb edir. Bu məqsədlə bölmələrin qısa zamanda qurğulardan hava hədəfinə atəş açaraq məhv etməsi və çətin dağlıq şəraitdə yerdəyişməsi məşq etdirilib.

Təlimə cəlb olunan pilotsuz uçan aparatlarının aşkar olunması, müşayiət və məhv edilməsi üzrə heyətlərin bacarıqlarını pilotsuz uçan aparatlarının praktiki fəaliyyəti ilə yoxlanılır.

Qurğu heyətlərinin yerüstü hədəflərə praktiki atışları ilə təlimlər davam edir.



Muğla vilayətində görüş



Türkiyədə baş vermiş meşə yağınlarının söndürülməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) yağınlı-xilasatmə qüvvələri dövlət başçısının tapşırıqlarını yüksək peşəkariqla yerinə yetirərək üzvlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər.

AZƏRTAC xəbər verir ki, avqustun 14-də FHN-in Türkiyədəki qüvvələrinə rəhbərlik edən fəvqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev ilə Muğla vilayətinin valisi Orxan Tavlı arasında görüş olub.

Türkiyənin daxili işlər nazirinin müavini Mehmet Ersoy, gənclər və idman nazirinin müavini İhsan Selim Baydaşın da iştirak etdikləri görüşdə Muğla valisi yağınlılarla mübarizədə göstərilən köməyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib, Azərbaycanın yağınlı-xilasatmə qüvvələrinin Türkiyədəki fəaliyyətini yüksək qiymətləndirib.

Nazir müavini Etibar Mirzəyev Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, FHN-in yağınlı-xilasatmə qüvvələrinin Türkiyədə baş vermiş yağınlıların söndürülməsində yorulmadan çalışdıqlarını qeyd edərək bunu ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin bariz nümunəsi adlandıraraq, Görüşdə yağınlı-xilasatmə qüvvələrimizin Azərbaycana qayıtması məsələləri də müzakirə olub.

Sonra Azərbaycan heyətinin geri qayıtması münasibətilə şəxsi heyətə birgə səhər yeməyi təşkil olunub. Daha sonra FHN-in Türkiyədəki yağınlı-xilasatmə qüvvələrinin üzvlərinə "Muğlaspor" futbol klubunun formaları hədiyyə olunub, birgə xatirə şəklində çəkilib.



Əbədi və sarsılmaz qardaşlıq nümunəsi



Əvvəli 1-ci səh.

Ölkəmizin Fövqəladə Hallar Nazirliyinin yağınlı-söndürmə qüvvələrinin əməkdaşlarından ibarət birinci qrup Türkiyəyə yağınlı başlayan cəmi iki gün sonra, iyulun 30-da yollanıb. İkinci qrup iyulun 31-də Türkiyəyə yola salınıb. Yağınlı-söndürmə qrupları hələ də Türkiyənin bir neçə bölgəsində fəaliyyətlərini davam etdirirlər. FHN-in qüvvələrinin koordinasiya idarə edilməsi məqsədilə fəvqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev başçılıq etdiyi nazirliyin məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti də Türkiyədədir.

Yağınlı-xilasatmə qrupuna əvvəlcə 1 helikopter, 53 ədəd yağınlı-söndürmə və xüsusi təyinatlı xilasatmə texnikası, 220 nəfər yağınlı-söndürən və xilasatməci daxil idisə, sonradan canlı qüvvənin və texnikanın sayı artırıldı. Nazir müavini jurnalistlərə müsahibəsində Türkiyədə yağınlıların söndürülməsinin müvafiqliyini qeyd edib. Bildirib ki, azərbaycanlı və türkiyəli mütəxəssislər yağınlıların lokallaşdırılması və qarşı-

sının alınması üçün birlikdə fədakarlıqla çalışıblar.

Fövqəladə Hallar Nazirliyinin peşəkar və təcrübəli əməkdaşları təhkim olunduqları bölgələrdə yağınlıların söndürülməsi işində qısa vaxtda xeyli irəliləyiş əldə ediblər. Yağınlıların ehtalini yaşayan ərazilərə geniş yayılmasının qarşısı alınıb.

FHN-in yağınlı-xilasatmə qrupunu sərhəddə Türkiyə rəsmiləri ilə yanaşı, yerli sakinlər də qarşılayıblar. Onlar azərbaycanlı xilasedicilərə güvəndiklərini deyiblər. Azərbaycanlı xilasedicilər isə öz vətənlərində, doğma yurdlarında olduqlarını deyiblər. Yağınlı-söndürənlərimiz allahın rəhmeti ilə qayıdaraq, qardaş Türkiyənin insanları, təbiəti və iqtisadiyyatı çox zərər görməsin.

"Avqustun 2-dən Türkiyənin Muğla vilayətində yağınlıların söndürülməsində iştirak etdik. Uçuşlarımız gün ərzində 8 saatdan çox çəkdi. Yağınlı ərazilərinə orta hesabla 28 dəfə su boşaldıq. Alovlanan sahələr ümumilikdə 70 tondan yuxarı su töküldü. Biz 11 gün ərzində ən çox Köyceğiz rayonunda və Seydikəməli kəndində çalışdıq".

Bu sözləri Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin helikopterinin pilotu Elməddin Allahverdiyev deyib. Türkiyədə baş verən meşə yağınlıların söndürülməsindən danışıq E.Allahverdiyev bildirib ki, bu cür yağınlıların qəhrəmanlarının ruhlarını ehtiramla yad edib, işğaldan azad olunmuş torpaqlarımızın dirçəlməsində hər bir Azərbaycan gəncinin səfərbər olacağını vurğulayıblar.

Gənclər dövlət başçısının Ağdama səfəri zamanı vurğuladığı "Qırx dörd günlük müharibə bizim gücümüzü göstərdi, Silahlı Qüvvələrimizin rəşadətini göstərdi, qəhrəmanlığını göstərdi, xalqımızın birliyi göstərdi. Biz bir yumruq kimi birləş-

ərək düşməne sarsıdıcı zərbələr endirdik, düşməni torpağımızdan qovduq. Qırx dörd günün hər bir günü qəhrəmanlıq dastanıdır, hər bir günü bizim üçün əzizdir, doğmadır. Çünki hər gün biz irəlilədik, hər gün. Bir gün də geri addım atmamışıq" sözlərini bir daha xatırlayıb, həmçinin Ağdamın Baş planı ilə tanış olublar.

Nümayəndə heyətinin üzvləri Ağdamın tarixi, indiki vəziyyəti, burada törənilən erməni faşizmi, eləcə də tarixi, dini, mədəni abidələrimizin vandalizmə məruz qalması barədə ətraflı məlumatlandırılıb. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov gənclərə Ağdam şəhərinin Baş planı çərçivəsində həyata keçiriləcək quruculuq işləri barədə də ətraflı məlumat verib. Bildirib ki, Prezident İlham Əliyev mayın 28-də Ağdama səfəri zamanı avtomobil yolunun, yaşayış binasının, Sənaye Parkının, 1 saylı məktəbin yeni binasının təməlini qoyub, park-məşədə ağac əkib.

Baş plana əsasən, Ağdam şəhərinin ərazisi 1750 hektar, şəhəratrafi bağlar 2450 hektar olacaq. Burada ağıllı və dayanıqlı sosial infrastruktur yaradılacaq. Şəhərdə 15 məktəb və uşaq bağçasının inşası nəzərdə tutulub. Məktəb və uşaq bağçalarının əhatə dairəsi 500 metr təşkil edir.

Ağdamda ilkin olaraq şəhər sakinləri və qonaqlar üçün 125 hektarlıq böyük meşə parkı salınacaq. Bərpa olunacaq Ağ-


Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı məsələlər müzakirə edilib

Avqustun 14-də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin nümayəndələrinin, Azərbaycan Respublikasının diplomatik nümayəndələrinin, Azərbaycan Respublikasının konsulluq funksiyalarını həyata keçirən məsul əməkdaşların iştirakı ilə konsulluq xidmətləri üzrə onlayn müşavirə keçirilib.

XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xüsusi karantin rejiminin müddətini uzadılması və bəzi məhdudiyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında edilmiş dəyişikliklərə əsasən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı məsələlər, pandemiya dövründə Azərbaycan Respublikası vətəndaşları, əcnəbi və

vətəndaşlığı olmayan şəxslərin hava, yerüstü və dəniz yolları ilə ölkə ərazisinə giriş-çixış qaydaları müzakirə edilib, Azərbaycan Respublikasında COVID-19 xəstəliyinə qarşı mübarizə sahəsində həyata keçirilən cari tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra konsulluq xidmətlərinin elektronlaşdırılması nəzərdə tutulan layihələr barədə məlumat verilib, eləcə də əcnəbi və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqla-



rında vizaların rəsmiləşdirilməsi üzrə yeni program təminatı üzərində işlərin yekunlaşdırıldığı və test mərhələsi keçdikdən sonra mərhələli şəkildə tətbiqinə başlanılacağı elan edilib.

Müşavirənin sonunda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, həmçinin diplomatik nümayəndəlik və konsulluqlarımızda pandemiya şəraitində vətəndaş müraciətlərinin icrası zamanı operativliyi təmin olunması və müştəri üçün keyfiyyətinin yüksəldilməsi məqsədilə qarşılıqlı müzakirələr aparılıb və bu istiqamətdə zəruri təlimatlar verilib.

Aparıcı gənclər təşkilatları Ağdama səfər ediblər



Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən bir sıra aparıcı gənclər təşkilatlarının nümayəndə heyətinin işğaldan azad olmuş Ağdam şəhərinə səfəri təşkil edilib.

AZƏRTAC xəbər verir ki, avqustun 14-də 20 gənclər təşkilatının 40-dək nümayəndəsi Ağdam rayonunda Pənəhəli xanın imarətini, İmarət stadionunu, Ağdam Dövlət Dram Teatrını ziyarət edib, Ağdam şəhərinin tarixi, mədəniyyət abidələri ilə tanış olublar.

Səfər iştirakçıları 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanan tarixi qələbənin qəhrəmanlarının ruhlarını ehtiramla yad edib, işğaldan azad olunmuş torpaqlarımızın dirçəlməsində hər bir Azərbaycan gəncinin səfərbər olacağını vurğulayıblar.

Gənclər dövlət başçısının Ağdama səfəri zamanı vurğuladığı "Qırx dörd günlük müharibə bizim gücümüzü göstərdi, Silahlı Qüvvələrimizin rəşadətini göstərdi, qəhrəmanlığını göstərdi, xalqımızın birliyi göstərdi. Biz bir yumruq kimi birləş-

ərək düşməne sarsıdıcı zərbələr endirdik, düşməni torpağımızdan qovduq. Qırx dörd günün hər bir günü qəhrəmanlıq dastanıdır, hər bir günü bizim üçün əzizdir, doğmadır. Çünki hər gün biz irəlilədik, hər gün. Bir gün də geri addım atmamışıq" sözlərini bir daha xatırlayıb, həmçinin Ağdamın Baş planı ilə tanış olublar.

Nümayəndə heyətinin üzvləri Ağdamın tarixi, indiki vəziyyəti, burada törənilən erməni faşizmi, eləcə də tarixi, dini, mədəni abidələrimizin vandalizmə məruz qalması barədə ətraflı məlumatlandırılıb. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov gənclərə Ağdam şəhərinin Baş planı çərçivəsində həyata keçiriləcək quruculuq işləri barədə də ətraflı məlumat verib. Bildirib ki, Prezident İlham Əliyev mayın 28-də Ağdama səfəri zamanı avtomobil yolunun, yaşayış binasının, Sənaye Parkının, 1 saylı məktəbin yeni binasının təməlini qoyub, park-məşədə ağac əkib.

Baş plana əsasən, Ağdam şəhərinin ərazisi 1750 hektar, şəhəratrafi bağlar 2450 hektar olacaq. Burada ağıllı və dayanıqlı sosial infrastruktur yaradılacaq. Şəhərdə 15 məktəb və uşaq bağçasının inşası nəzərdə tutulub. Məktəb və uşaq bağçalarının əhatə dairəsi 500 metr təşkil edir.

Ağdamda ilkin olaraq şəhər sakinləri və qonaqlar üçün 125 hektarlıq böyük meşə parkı salınacaq. Bərpa olunacaq Ağ-

dam kanalı şəhərin içindən keçəcək və onun suyu burada yararılacaq gölə töküləcək. Həmçinin Ağdamda Sənaye Parkı da yaradılacaq. Park qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosial və texniki zonalar, TİZ parkı, tikinti materiallarının satışı bazarı hissələrinə bölünəcək.

Gənclər Ağdam şəhəri üçün yeni məscid nümunələri, bina tipologiyaları və şəhəratrafi obyektlər, yol-nəqliyyat infrastrukturuna tanış olublar. Diqqətə çatdırılıb ki, Qafqazın Xirosmasını kimi tanınan Ağdam Azərbaycan Prezidentinin və hökumətinin təşəbbüsü ilə regionun ən gözəl şəhərlərindən birinə çevriləcək, doğma yurdlarından 30 il ayrı qalmış insanların bu torpaqlara təhlikəsiz şəraitdə qayıdışı təmin ediləcək.

Səfərdə iştirak edən nümayəndələr Qarabağ torpağının ölkəmiz üçün əhəmiyyətini, regionun zəngin tarixi və mədəni irsini dünyaya çatdırıblar, bundan sonra da haqq səsimizi geniş miqyasda yaymaq üçün gənclərin fəaliyyətinin artacağını qeyd ediblər. Xatırladıq ki, gənclər təşkilatları Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında hər zaman fəal iştirak ediblər.

Gənclərin azad olunmuş Ağdama səfəri, 44 günlük Vətən müharibəsindəki Zəfərle bağlı təəssüratları dinlənilib, xatirə fotosu çəkilib.

Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib



Avqustun 13-də və 14-də Dövlət Sərhəd Xidmətinin (DSX) Çevik Hərəkət Qüvvələrinin hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

DSX-nin Mətbuat mərkəzindən bildiriblər ki, gənc əsgərlər təntənəli şəkildə hərbi andı qəbul etdikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev təbrik telefonuqramı şəxsi heyətə çatdırılıb.

Mərasimlərdə çıxış edən gənc əsgərlərin Dövlət Sərhəd Xidmətinin heyəti sırasına daxil olduqları dövrün Vətən müharibəsində şanlı Qələbənin coşqusunun yaşandığı və Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 102-ci ildönümünə təsadüf etməsi ilə əlamətdar olduğunu vurğulayıblar.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsinin Azərbaycan Respublikasının Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatması, müqəddəs torpaqlarımızın azad olunması, işğalçı düşmən qüvvələrinə qarşı şərəflə döyüşən sərhədçilərin bu gün də sənəddə və sərəhdə böyük əzmlə xidmət aparmaları ilə qürur duyduqları vurğulanıb.



danı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsinin Azərbaycan Respublikasının Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatması, müqəddəs torpaqlarımızın azad olunması, işğalçı düşmən qüvvələrinə qarşı şərəflə döyüşən sərhədçilərin bu gün də sənəddə və sərəhdə böyük əzmlə xidmət aparmaları ilə qürur duyduqları vurğulanıb.

müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərinə götürən gənc əsgərlərin hərbi anda daxil olduqları əminlik bildirilənlər onlara müvəffəqiyyətlər arzulanıb.

Andiçmə mərasimlərində Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstərərək Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının və Şuşa şəhərinin azad olunmasında fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən təltif edilmiş sərhədçilərə orden və medallar təqdim edilib.


Tədbirlər çərçivəsində Vətən uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış sərhədçilərin xatirəsinə inşa edilən abidənin açılışı olub.

Mərasimlər gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

"Azərbaycan"



REGİONLAR



Mingəçevirdə abad məhəllələrin sayı artır

Mingəçevirdə şəhər sakinlərinin istirahəti üçün genişmiqyaslı işlər görülür. Bu günlər quruculuq işləri başa çatdırılmış nümənevə məhəllələrdə, eyni zamanda əsaslı tikinti işləri davam edən binalarda görülmiş işlərə baxış keçirilib, şəhər rəhbərliyi ilə məhəllə sakinlərinin maraqlı görüşü olub.

Sakinlər bildirlər ki, Ərəş - Nərimanov və Puşkin - Nərimanov küçələrində görülən işlər ümumiyyətlə, belə ki, hər iki məhəllədəki yaşayış binalarının dam örtükləri əsaslı təmir edilib, ümumi istifadə sahəsi olan blokların divarları suvanıb, rəngləyib, pəncərə çərçivələri və şüşəbəndlər salınıb, giriş hissələrində qapılar qoyulub, işıqlandırma xətləri çəkilib, dirəklər quraşdırılıb. Həmçinin binaların qarşısı asfaltlanıb, bordürlər qoyulub, oturmaqayları qurulub, söhbətgahlar yaradılıb. Yaradılmış uşaq əyləncə meydanında müxtəlif qurğular qoyulub.

Regionlarda həyata keçirilən quruculuq işlərinin danışıq şəhər rəhbərliyi bu cür nümənevə məhəllələrin sayının artacağını, bütün məhəllələrdə sakinlərin rahatlığını təmin edilməsi üçün zəruri işlərin görülməyini bildirib. Qeyd olunub ki, hamını narahat edən yaşayış binalarının suvarılması probleminin həlli üçün şəhərin bir çox prospekt, küçə və parklarına yeni su xətlərinin çəkilişi davam edir.

Lazim QULİYEV,
"Azerbaycan"



Qusarın Urva kəndinə yeni texniki su xətti çəkilib

Qusar rayonunun Urva kəndində icra olunan "Texniki su təminatının yaxşılaşdırılması" layihəsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, layihə Azərbaycan hökumətinin dəstəyi ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyəsi, yerli bələdiyyə və icma üzvlərinin köməyi ilə yerinə yetirilib. Bu layihənin icrasından Urva kəndində 200 ailənin min nəfərdən çox üzvü faydalanacaq.

Layihənin icrasının başa çatması münasibətilə Urva kəndində keçirilən mərasimdə ölkəmizdə, eləcə də rayonda həyata keçirilən quruculuq işlərində, yeni infrastruktur layihələrindən danışılıb. Diqqətə çatdırılıb ki, müxtəlif təşkilatların və yerli icmaların birgə tərəfdaşlığı çərçivəsində indiyədək rayonda sosial obyektlərin tikintisi, təmiri, yol infrastrukturunu ilə bağlı müxtəlif layihələr həyata keçirilib.

Çıxışlardan sonra tədbir iştirakçıları layihə çərçivəsində görülən işlərə tanış olublar.

Qeyd edək ki, layihə çərçivəsində 4 min 800 metr uzunluğunda müxtəlif diametrləli borularla yeni su xətləri çəkilib. Kənddə 190 evə su xətti çıxarılıb və kənd ərazisində bulaq inşa edilərək istifadəyə verilib.

Urva kəndi Qusar rayon mərkəzindən 12 kilometr məsafədə yerləşir.

Şamaxıda kartof yığımı davam edir

Şamaxı rayonunda torpaq mülkiyyətçiləri kartof yığımı davam etdirirlər. İndiyədək sahələrdən 1631 ton məhsul götürülmüb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə bildirilib ki, Şamaxıda cari mövsümdə 338 hektarda kartof yetişdirilib. Bu, ötən ildəkindən 10 hektar çoxdur. Hələlik 250 hektardan çox sahənin məhsulu yığılıb və hazırda şimal dağlıq ərazilərdə yığım davam etdirilib. Rayonun daha çox kartof ekilən ərazilərində, xüsusilə Qızmeşdən, Əlçimən, Qonaqkənd və bir sıra digər ərazi icra nümayəndəliklərində məhsul yığımı müəssəssəklə davam edir. Bu ərazilərdə sahibkarlar hər hektardan 120-130 sentner kartof götürürlər. Yığılan məhsulun bir hissəsi yerli bazarlara çıxarılır.

Qeyd edək ki, kartofçuluq Şamaxı rayonunda ənənəvi təsərrüfat sahəsidir. Bölgədə cari mövsümdə 1800 tondan çox məhsul istehsal ediləcəyi gözlənilir.

İndi dağ kəndləri təkcə təsərrüfat işlərinin başdan aşdığı yer deyil

Kənd turizmi qonaqlar üçün sərfəli istirahət, yerli camaat üçün gəlirli biznesdir

Ölkəmizin qərbində yerləşən Göygöl rayonu səfəli bölgələrimizdir. Rayon ərazisində 31 yerli əhəmiyyətli tarixi və memarlıq abidəsi var. Ancaq bu rayonun əsas özəlliyi unikal təbiət abidələri ilə zəngin olmasıdır.

Rayon ərazisində göllər tacı adlandırılan Göygölün ətrafında eyniadlı dövlət qoruğu yaradılmışdır. Ümumi sahəsi 7 min 131 hektar olan qoruqda əsrarəngiz təbiət incisi Göygölə yanaşı, 10-a yaxın başqa göl də (Maralgöl, Qaragöl, Zəligöl, Ağgöl, Şamilgöl və s.) var. Zəngin flora və faunaya malik qoruqda müxtəlif bitkilər, nadir heyvan növləri, o cümlədən cüyür, xallı maral, dağ keçisi, boz ayı, dovşan, qaban, Qafqaz maralı və s. mövcuddur. Məhz buna görə də Göygöl rayonu turistlərin daim maraq göstərdiyi ərazidir.

Səsli-küylü şəhər mühitindən uzaqlaşmaq, təbiətin qoynunda yerləşən kənd evlərində yaşayb istirahət etmək, təmiz ərzaq məhsulları ilə qidalanmaq hər bir insanın arzusudur. Rayonun əlverişli coğrafi mövqeyi, təkrarsız təbiəti, mədəni-tarixi irsi, özünəməxsus mətbəxi, eləcə də sakinlərin yüksək

qonaqpərvərliyi turistlərə bir arzuya qovuşmaq imkanı verir.

Son illər aparılan genişmiqyaslı abadlıq və yenidənqurma işləri sayəsində rayonda kənd turizmi də sürətlə inkişaf etmişdir. Bu inkişaf rayon iqtisadiyyatını gücləndirməkdən əlavə, əhalinin gəlirlərini də artırmışdır. Təbii ki, pandemiya bu rayonda da turizmin inkişafına mane olmuşdur. Rayon icra hakimiyyətinin dedikləri ki, bu səbəbdən rayonda turizmin sürətli inkişafı bir qədər ləngiməmişdir. Son illər rayonda infrastruktur yeniləmə və pandemiya səbəbindən insanların istirahət üçün bu bölgəyə üz tutması zəifləmişdir. Xüsusilə hər il Almaniya gələn turistlərin sayı hədsiz dərəcədə azalmışdır.

1819-cu ildə alman kolonistləri tərəfindən Helenendorf kimi əsas qoyulan Göygöl şəhəri açıq səma altında Avropa mədəniyyətinin izlərini yaşadan muzeyi xatırladır. Bu əmil avropalılarda Göygölü görməyə böyük maraq yaradır. Bütün bunlar nəzərə alınaraq vaxtilə alman ailələrinin yaşadığı evlər əvvəlki görkəmi saxlanılmaqla əsaslı təmir edilmişdir. Odu ki, rayona gələn xarici turistlər işarəsiz almaniyalı qonaqlar daha çox olub. Onlar istirahətlərini səmərəli keçirməklə, vaxtilə bu-

rada məskunlaşan ata-babalarının həyat tərzi, məişəti, eləcə də mədəni irsi ilə yaxından tanış olmaq imkanı qazanırlar.

Göygöl rayonunda yaşlı əsrərlə ölçülən çoxlu sayda digər abidələr də var. Çaykəndə Ağ körpü, Qabriel kilsəsi, XII əsrə aid türbə, Gəncə çayı üzərindəki üçtağı körpü, Anahid məbədi, birtağı körpü, qala (XII əsr) və digərli qonaqların maraqlı üz tutduqları abidələrdir. Bundan başqa, rayon ərazisində 31 yerli əhəmiyyətli abidə, 8 kurqan, nekropol və açıq düşərgə var. 1854-cü ildə almanlar tərəfindən inşa edilən Lüteran kilsəsi isə hazırda Tarix-diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərir. Muzeyin 2000-dən artıq eksponatı var.

Lakin bütün bunlarla yanaşı, turistləri özünə ən çox cəlb edən əsrarəngiz təbiətdir. Odu ki, son illər Göygölün kəndlərində qalıb istirahət etmək istəyən yerli və xarici turistlərin sayında nəzərəcarçaraq artım qeydə alınmışdır. Qonaqlar ekoloji cəhətdən saf və təmiz olan kəndlərə üz tutmağa üstünlük verirlər.

Göygöl rayonunun ən yüksək nöqtəsi dəniz səviyyəsindən 3724 metr yüksəklikdədir. Rayon ərazisində Gəncə və Samuxla, şərqdə Gö-

radə məskunlaşan ata-babalarının həyat tərzi, məişəti, eləcə də mədəni irsi ilə yaxından tanış olmaq imkanı qazanırlar.

Göygöl rayonunda yaşlı əsrərlə ölçülən çoxlu sayda digər abidələr də var. Çaykəndə Ağ körpü, Qabriel kilsəsi, XII əsrə aid türbə, Gəncə çayı üzərindəki üçtağı körpü, Anahid məbədi, birtağı körpü, qala (XII əsr) və digərli qonaqların maraqlı üz tutduqları abidələrdir. Bundan başqa, rayon ərazisində 31 yerli əhəmiyyətli abidə, 8 kurqan, nekropol və açıq düşərgə var. 1854-cü ildə almanlar tərəfindən inşa edilən Lüteran kilsəsi isə hazırda Tarix-diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərir. Muzeyin 2000-dən artıq eksponatı var.

Lakin bütün bunlarla yanaşı, turistləri özünə ən çox cəlb edən əsrarəngiz təbiətdir. Odu ki, son illər Göygölün kəndlərində qalıb istirahət etmək istəyən yerli və xarici turistlərin sayında nəzərəcarçaraq artım qeydə alınmışdır. Qonaqlar ekoloji cəhətdən saf və təmiz olan kəndlərə üz tutmağa üstünlük verirlər.

Göygöl rayonunun ən yüksək nöqtəsi dəniz səviyyəsindən 3724 metr yüksəklikdədir. Rayon ərazisində Gəncə və Samuxla, şərqdə Gö-

Sabir ƏLİYEV, "Azerbaycan"

Gəncədə "LED" lampalar istehsal ediləcək

Gəncədə yeni istehsal müəssisəsi istismara verilməkdir. Müəssisədə "LED" lampalar istehsal ediləcək.

AZƏRTAC xəbər verir ki, müəssisədə aparılan təmir işlərinin 80 faizi yekunlaşıb və bu yaxınlarda dəzgahların quraşdırılmasına başlanılacaq. İstehsal olunacaq "LED" lampalar standart lampalardan müqayisədə enerjiyə 10 dəfəyədək qənaət etməyə imkan verəcək.

Müəssisənin cari ilin oktyabr ayının sonlarında istismara verilməsi planlaşdırılır. Zavodda ilkin olaraq 100 nəfər işlə təmin ediləcək. Müəssisə tam gücü ilə fəaliyyətə başladığından sonra işçilərin sayının 500-ə çatdırılması planlaşdırılır.

Misirli qonaqlar Qəbələdə olublar

"Misir Asiya Mədəniyyət Mərkəzinin rəhbəri Əhməd Əbdülvahab Əbdülsalam İbrahim, Livan Universitetinin Tarix kafedrasının rəhbəri El Jundi Khaled, həmçinin Misirin ən qədim təhsil ocaqlarından olan Ayn Şəms Universitetinin Türk dili və ədəbiyyatı bölməsinin əməkdaşı və bu ölkənin tədqiqatçı-jurnalisti Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda və Qəbələ Arxeoloji Mərkəzində olublar".

Bu barədə AZƏRTAC-ın yaydığı məlumatda bildirilir ki, misirli qonaqlar qoruğun tarixi məkanlarından Səlbir və Qala ərazilərində aparılmış arxeoloji qazıntı sahələri ilə yaxından tanış olublar. Onlara burada aparılmış arxeoloji qazıntılar, aşkar olunan tarixi tapıntıları barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin 2014-cü ildə Qəbələyə səfəri zamanı Arxeoloji Mərkəzin rəsmi açılışı olub. Mərkəz iki sərgi salonu (muzey), müasir tipli bərpə laboratoriyası, konfrans zalı, kitabxana, arxeoloji fond və yardımçı otaqlardan ibarətdir. Ərazidə aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan maddi-mədəniyyət nümunələri qeydiyyatla alınaraq mərkəzin fonduna təhvil verilib və sərgi salonunda ziyarətçilərə nümayiş etdirilib.

Qonaqlara həmçinin Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ərazisində aparılmış qazıntıların barəsində SEBA-nın maliyyə dəstəyi ilə dövrü olaraq çap edilmiş "Qəbələ Arxeoloji Ekspedisiyasının hesabatı-tapıntıları" və Qəbələnin tarixi, etnoqrafiyası və folkloru barədə Azərbaycan, rus və ingilis dillərində nəşr olunmuş 3 cildəndən ibarət kitab toplusu haqqında ətraflı məlumat verilib.

Naxçıvan MR-də kənd təsərrüfatının dayanıqlı inkişafı təmin olunur

Naxçıvan Muxtar Respublikasında ötən dövrdə aqrar sahədə həyata keçirilən islahatlar öz bəhrəsini verib və məhsul istehsalının həcmi artırılıb.

Əkinçiyararlı torpaqlardan səmərəli istifadə olunması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qoşulması, müntəzəm suvarma metodlarının tətbiqi, texnika və gübrə təminatı, süni mayalanma işinə diqqət artırılması, yeni heyvandarlıq, quşçuluq, arıçılıq təsərrüfatlarının yaradılması və digər istiqamətlərdə görülən işlər kənd təsərrüfatının yeni inkişaf mərhələsinə qədəm qoymasına səbəb olub. Bu sahədə əldə edilmiş müsbət nəticələrin davamlılığını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 29 mart tarixli Sərəncamı ilə "2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının genişləndirilməsi qərarına dair Dövlət Proqramı" təsdiq edilmişdir. İkinci rübdə proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə başlanılıb, kənd təsərrüfatı məhsullarının istehsalı, emal və ixrac potensialının gücləndirilməsi diqqət mərkəzində olub.

Muxtar respublikada aqrar sektorun əsas hərəkətverici qüvvələrindən biri bu sahəyə göstərilən dövlət dəstəyidir. Həm istehsal, həm də emal prosesinə verilən dəstək yeni təsərrüfatların və emal müəssisələrinin yaradılması baxımından stimullaşdırıcı xarakter daşıyır. Aprel-iyun aylarında kənd təsərrüfatı məhsulları istehsalı, eləcə də heyvandarlıq, arıçılıq, bağçılıq təsərrüfatlarının, soyuduc

anbarın yaradılması, süd məhsullarının qablaşdırılması məqsədilə 39 layihənin maliyyələşdirilməsinə 1 milyon 96 min 650 manat məbləğində dövlət maliyyə dəstəyi göstərilib.

Yerli xammal ehtiyatlarından səmərəli istifadə etməklə idxaldan asılılığın minimuma endirilməsi, yeni sənaye, o cümlədən yüksək əlavə dəyər yaradan istehsal sahələrinin yaradılması məqsədilə müxtəlif istiqamətlərdə layihələrin hazırlanması davam etdirilib. İkinci rübdə muxtar respublikada 13 heyvandarlıq, 4 arıçılıq, 1 quşçuluq, 1 bağçılıq, 1 istixana, 1 tingçilik təsərrüfatının və 2 soyuducu anbarın yaradılması, 4 heyvandarlıq, 1 arıçılıq və 1 istixana təsərrüfatının genişləndirilməsi başa çatdırılıb. Həmçinin bu dövrdə dövlət maliyyə dəstəyi ilə 17 heyvandarlıq, 6 arıçılıq, 2 bağçılıq təsərrüfatının, 3 soyuducu anbarın, 1 kompost və torf istehsalı, 1 süd məhsullarının emalı sahələrinin yaradılması, 2 heyvandarlıq və 1 quşçuluq təsərrüfatının genişləndirilməsi davam etdirilib.

Muxtar respublikada ixrac imkanlarının genişləndirilməsi üçün mühüm töhfələrdən biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə yaradılan Şəhur Sənaye Məhəlləsi olacaqdır. Hazırda burada 6 istehsalat korpusundan 3-nün yaradılması istiqamətində işlər davam etdirilir. Sənaye məhəlləsində ilkin mərhələdə fəaliyyətə başlanması nəzərdə tutulan sahələrdən biri də bitki yağı istehsalıdır. Xammal bazası aqrar sektordan formalaşacaq istehsal sahəsinin yaradılması istiqamətində işlər ikinci rübdə davam etdirilib. Bu istiqamət

də avadanlıqların alınması üçün Türkiyə Respublikasında fəaliyyət göstərən şirkətin nümayəndələri muxtar respublikaya dəvət olunub, sənaye məhəlləsinə baxış keçirilib və müzakirələr aparılıb. Dövlət proqramının icrası Şəhur Sənaye Məhəlləsində yaradılması nəzərdə tutulan istehsal sahələrinin xammalla təchizatı üçün önəmli rol oynayacaqdır.

Dövlət proqramının mühüm istiqamətlərindən birini istehsal olunan məhsulların ixrac potensialının artırılması təşkil edir. Muxtar respublikada ixracçı ölkələrə məhsul istehsal edən sahibkarlar üçün hərtərəfli şəraitin yaradılması onları məhsul istehsalını artırmağa sövq edən stimullaşdırıcı amildir. Bununla yanaşı, ixrac potensialı olan məhsulların istehsalı ilə bağlı müxtəlif layihələrin hazırlanması və sahibkarlara təqdimatının keçirilməsi mühüm istiqamətlərdən biridir. İkinci rübdə "İstehlak Mallarının Ekspertizası Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyası təməlinə meyve araqları və bütün məmulatlarının Polşa, İran İslam Respublikası və Bakı şəhərinə maneesiz şəkildə çıxarılması məqsədilə 5 halda məhsul sertifikatı verilib. İxrac qabiliyyəti müəssisələrin istehsal potensialından tam istifadə edilməsi üçün 15 sahibkarlıq subyekti ilə birgə təhlillər aparılıb, bu müəssisələrin ixrac potensialının artırılması istiqamətində təkliflər hazırlanıb. Latviyanın Riqa şəhərində yerləşən Azərbaycan Ticarət Evinin rəhbərliyinə "Naxçıvan Biznes Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətində yerli məhsullarla tanışlıq təmin edilib, həmin məhsulların,

eləcə də ailə təsərrüfatlarında istehsal olunan məhsulların ixracı istiqamətində müzakirələr aparılıb. İkinci rübdə muxtar respublikada istehsal olunan məhsulların xarici ölkələrdə tədarük məqsədilə 39 ixrac potensialı sahibkarlıq subyektinin və ailə təsərrüfatlarının məhsullarını əks etdirən "Naxçıvan məhsulları ixrac kataloqu"nun hazırlanması başa çatdırılıb və 250 nüsxə çap etdirilib. Bu dövrdə kənd təsərrüfatı önmümlü 39 layihənin biznes planları ciddi təhlil olunub, bu layihələrin özünüdəmə imkanları, rentabellik göstəriciləri müəyyənləşdirilib, təhlillərin nəticələri ilə bağlı sahibkarlıq subyektləri maraqlandırılıb.

Muxtar respublikada insan amilinə verilən dəyərini əsas təzahürələrindən biri az təminatlı ailələrin xüsusi dövlət qayğısı ilə əhatə olunmasıdır. Bu istiqamətdə görülən işlər bir tərəfdən, həmin ailələrin məşğulluğunun təmin olunması ilə maddi rifahının yüksəldilməsinə, digər tərəfdən isə, bu ailələrdə istehsal olunan məhsulların daxili bazarın tələbatının ödənilməsinə xüsusi yer tutmasına səbəb olub. Dövlət proqramında da özünüməşğulluq proqramı çərçivəsində az təminatlı ailələrin məşğulluğu ilə bağlı işlərin davam etdirilməsi barədə tapşırıq nəzərdə tutulub. Muxtar respublikada ikinci rübdə 85 ailə özünüməşğulluq proqramına cəlb olunub. Onlardan kənd təsərrüfatı sahəsi üzrə fəaliyyət göstərənələr, ümumilikdə, 96 baş iribuynuzlu, 320 baş xirdabuynuzlu heyvan, 40 arı ailesi, 10 miniyerşümüləyən aqrəq və 2 inkubator aparatı verilib. Əvvəlki dövrlərdə aktiv verilmis ailələrdən təsərrüfatını nümənevə şəkildə inkişaf etdirənlərə, ümumilikdə, 2 arpa, buğ-

daqıran və 1 südsığan aqrəqatın verilməsi isə özünüməşğulluq proqramı çərçivəsində həvəslandırıcı tədbirlərin davam etdirilməsini ifadəsindir.

Naxçıvanda özünüməşğulluqda səmərəliliyini yüksəldirməsinin və alternativ gəlir mənbələrinin genişləndirilməsinin digər mühüm vasitəsi isə ailə təsərrüfatlarıdır. Onlara dövlət dəstəyinin göstərilməsi, mütəmadi olaraq görüşlərin keçirilməsi və məhsul istehsalının artırılması istiqamətində aparılan təvəqüat işləri ailə təsərrüfatlarının sayının liden-ile artmasına və yeni fəaliyyət sahələrinə yönəlməsinə səbəb olub. Bir çoxu kənd təsərrüfatının müxtəlif sahələri üzrə fəaliyyət göstərən bu təsərrüfatlarda istehsal olunan məhsulların satışına lazımı şəraitin yaradılması da xüsusi diqqətdə saxlanılan məsələlərdəndir. İkinci rübdə kənd təsərrüfatı ilə ailə təsərrüfatları arasında əlaqələrin gücləndirilməsi diqqət mərkəzində olub. Naxçıvan şəhəri və Babək rayonunun hər biri üzrə 11, Ordubad və Culfa rayonlarının hər biri üzrə 53, Şəhur rayonu üzrə 5, Kəngərli rayonu üzrə 2 ticarət obyektinə ailə təsərrüfatçılarının təqdim etdiyi məhsullardan ibarət bölmələrin olmasını təvəqüat və istehlakçılara təklif edilməsi istiqamətində maraqlandırma işi aparılıb.

Dövlət proqramının icrası muxtar respublikada əlverişli aqrarbiznes mühitinin formalaşdırılması, kənd təsərrüfatı məhsulları üzrə bazar potensialının artırılması sahəsində yeni nailiyyətlərin əsasını qoyacaqdır.

Məlumatı AZƏRTAC yayıb.

◆ Dünya şöhrətli sənətkarlarımız

Məşhur filosofların nəzəriyyəsinə inansaq, insan əzab çəkmək üçün doğulur... Ömrün xoş günləri qədar bir-birini izləyən narahat anları da sona qədər bitib-tükənir. Amma çəkdiyi əzabların qarşılığında insana təbiət bəzən elə bir sərvət bəxş edir ki, düşüncən, təkca elə buna görə dünyaya gəlmişsən, əziyyətlərə qatılmağa dəyər...



Bu bəxşlərdən ən qiymətlinin adı istedaddır.

Yada salaq ki, sovetlər dönəmində Azərbaycan təsviri sənət ustalarının yalnız üç nəfəri ovahtı ən yüksək fəxri ad sayılan SSRİ Xalq rəssamı adına layiq görülmüşdü. Onlardan biri Mikayıl Abdullayev, digəri Tahir Salahov, üçüncüsü isə Toğrul Nərimanbəyov idi. O, Fransız Müasir İncəsənət Ensiklopediyasında da haqqında məlumat verilən yeganə azərbaycanlıdır.

Nadir mədəniyyət incilərimiz

Toğrul Nərimanbəyov bir sıra ölkələrdə yaradıcılıq ezamiyyətlərində olub. Uzun illər Amerika, Lüksemburqda, Fransada yaşayıb. Bununla belə, bütün yaradıcılığı boyu yene də öz əsərlərində Azərbaycan gerçəkliyinin yadda qalan "bədi əynası"nı yaratıb.

daha bir görkəmli sənətkarımız Cəlil Məmmədquluzadə ilə müqayisə edirlər. Mirzə Cəlil doğma yurdumuzun özəlliklərini, milli xüsusiyyətlərini, ruhumuzun etnoqrafik çalarlarını sözlərlə, dilin tükənmez enerjisi ilə çatdırdığı kimi, Toğrul Nərimanbəyov da rənglərin dili ilə tərənnüm edir. Azərbaycanın gözəlliklərini əlvan bolarla dünyada tanıdır, bizi başqalarına sevdirdir.

Çərçivələri aşan sənətkar

Azərbaycan təbiətinin gözəllikləri, həyatımızın özünəməxsusluqları onun əsərlərində dünyanı doladır. Toğrul Nərimanbəyovu bütün dünyada qərübə və qeyri-adi yaradıcılığı üslubuna görə sevir, əsərlərini yüksək dəyərləndirirlər. Obrazların bolluğu və monumentallığı, kompozisiyanın dolğunluğu, bədi şərti dekorativliyi

diciyünün ilkin dövrlərinə aiddir. Bu əsərlərin mövzu dairəsinin zənginliyi rəssamın yaradıcı axtarışlarından xəbər verir. Adıçəkilən əsərləri onu uğur zirvəsinə aparan böyük sənət yolunun xoş başlanğıcıdır.

Yaradıcılığının növbəti dönəmlərində rəssamın sənətin ayı-ayrı sahələrində özünə yaxın bildiyi dostlarına həsr edilmiş əsərləri ilə də rastlaşırıq. "Şair Fikrət Qoca", "Rəssamın ailəsi", "Yazıçı Anar", "Səttar Behlulzadə", "Ana" və s. kimi canlı obrazlar buna nümunədir. Bu sırada "Səttar Behlulzadə" obrazı xüsusilə diqqət çəkir. Toğrul Nərimanbəyov unudulmaz rəssam həmkarı ilə yaxın dost idi. Səttar Behlulzadənin mənəvi dünyasına onun qədar yaxından bələd olan sənətkar çətin tapıldı. Bu dostluq münasibətindən, ruh yaxınlığından qalan yadigarlar isə

günlüklerini, bu yurdun bəreketini tərənnüm edirdi.

Sevginin rəsmi

"Qədim Naxçıvanın panoramı" əsəri tarixlik və müasirliyin vəhdəti baxımından xüsusilə səciyyəvidir. Rəsm əsərində dəvə karvanı ilə hərəkət edən sararın təsviri verilir. Tamaşaçı burada əsrarəngiz Şərq dünyasının "nağıllar aləmi"ne düşür. Əsərin fonunda təsvir edilmiş qədim Şərq memarlığı üslubunda binalar bu aləmin ecazkarlığını daha da gücləndirir. Buludlara toxunan uca dağ zirvələri Naxçıvan təbiətinə məxsus xüsusiyyətləri göz önündə canlandırır. Adam əsərə tamaşaçılıq bu yurdun havasını, suyunu, ləzzət nemətlərinin tamını ruhunda hissə edə bilir. Təsədüfi deyil ki, sənətşünaslar haqlı olaraq bu əsərə Soltan Hacıbəyovun yaratdığı

davraybu yaratdığı nəhəng tablolarla da onun yaradıcılıq qüdrətinin misilsizliyi neqş olunub.

Rənglərin səsi

Toğrul Nərimanbəyov rəssamlıq yanaşı, musiqi ilə də məşğul olmuşdu. Vokal sənətinin incəliklərinə peşəkar səviyyədə yiyələnmişdi. Gözəl səs tembrinə malik idi. Azərbaycanın və dünya vokal sənətinin şah əsərlərini ifa etməyi sevirdi.

Müasirlikdə deyirdi ki, özünü dərk edəndən musiqi ilə maraqlanırsan, oxumağı çox xoşlayırsan, hətta oxuya-oxuya işləyir, "Mənə belə gəlir ki, rəssam kimi yetişmə bilməsəydin, vokalçı olardım..." deyirdi. Onun rəsm əsərlərindəki harmoniya, rənglərin ahəngi bəlkə də Toğrul Nərimanbəyovun həmin əsərlər üzərində işləyərək oxuduğu musiqi parçalarının təsirindəndir.

Bir müsahibəsində isə o, muğamla bağlı fikirlərini bildirmişdi: "Muğam çox sevimli, lakin ifa edə bilmirəm, ifa olunarkən gözəldir, oxumağı çox xoşlayırsan, hətta oxuya-oxuya işləyir, "Mənə belə gəlir ki, rəssam kimi yetişmə bilməsəydin, vokalçı olardım..." deyirdi. Onun rəsm əsərlərindəki harmoniya, rənglərin ahəngi bəlkə də Toğrul Nərimanbəyovun həmin əsərlər üzərində işləyərək oxuduğu musiqi parçalarının təsirindəndir. Bir müsahibəsində isə o, muğamla bağlı fikirlərini bildirmişdi: "Muğam çox sevimli, lakin ifa edə bilmirəm, ifa olunarkən gözəldir, oxumağı çox xoşlayırsan, hətta oxuya-oxuya işləyir, "Mənə belə gəlir ki, rəssam kimi yetişmə bilməsəydin, vokalçı olardım..." deyirdi. Onun rəsm əsərlərindəki harmoniya, rənglərin ahəngi bəlkə də Toğrul Nərimanbəyovun həmin əsərlər üzərində işləyərək oxuduğu musiqi parçalarının təsirindəndir.

Rənglər dünyasının adamı



"Səttar Behlulzadə"



"Muğam"



"Natiq"

Sənət zirvələrində

Defələrlə Azərbaycanda və müxtəlif xarici ölkələrdə - Çexiyada, Rusiyada, Hindistanda, Fransada, Litvada, ABŞ və digər ölkələrdə onun fərdi sərgiləri keçirilib. Bu gün də dünyanın müxtəlif ölkələrinin muzey, qalereya və şəxsi kolleksiyalarında T.Nərimanbəyovun əsərləri saxlanılır. Görkəmli rəssamın əsərlərinə nəzər yetirərkən, onun mövzu dairəsinin çox geniş olduğunu görürük. O, mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə müraciət edib. Bu əsərlərin hər biri mövzu və janr rəngarəngliyi, estetik kamilliyi ilə fərqlənir. Onları birləşdirən əsas cəhət isə Toğrul Nərimanbəyovun özünəməxsus üslubudur. Çəkdiyi hər əsər rəssamın təkəyyül dünyasının dərinliklərindən gəlir. Bu dünyanı zəngin və bənzərsiz lövhələrlə təccüssüm etdirərək Azərbaycanın müasir təsviri sənətinin simasını formalaşdırır. Mədəniyyətimizin nadir inciləri xəzinəsində layihə yer tutur.

Torpaq ətirli əsərlər

Bütün böyük sənətkarlar kimi Toğrul Nərimanbəyovun yaradıcılığı da bir neçə dövrə bölünür. "Bayıl mənzərəsi", "Firtınadan da güclü", "Səadət", "Sevinc", "Həyat namını", "İşıqlı gələcək uğrunda" və başqa belə əsərləri onun yara-

dahiyanə ustalıqla işlənmiş bir neçə sənət əsəridir.

Toğrul Nərimanbəyovun Səttar Behlulzadəyə həsr etdiyi əsərlərinin birində dahi rəssam öz çilgünlüyü, çərçivələrə sığmazlığı, uzun, quru barmaqları arasından əskik olmayan papirosunun tüstüsü ilə kompozisiyanın mərkəzindən boylanır. O, dərin fikirlər içində sanki təkəyyülündəki hansısa yeni bir əsər haqqında düşüncələrə təslim olur. Ustalıqla işlənmiş əsərin kolorit həlli obraza yüksək canlılıq bəxş edir və Səttar Behlulzadənin daxili aləmini, iç dünyasını, psixoloji xüsusiyyətlərini açıb göstərir.

Bənzərsizlik axtarışında

Böyük rəssamın Azərbaycanda və dünya mədəniyyəti qarşısındakı xidmətləri hər zaman yüksək qiymətləndirilmişdir. Ulu Öndər Heydər Əliyev Toğrul Nərimanbəyovun yaradıcılığına böyük dəyər verirdi. Onun 1998-ci ildə təşkil edilmiş vokal konsertində də Heydər Əliyev şəxsən iştirak etmiş, rəssamla görüşərək yaradıcılıq barədə xoş təəssüratlarını söyləmişdi. 2000-ci ilin avqustunda Toğrul Nərimanbəyov Azərbaycanın ən yüksək dövlət mükafatlarından olan "İstiqlal" ordeni ilə təltif edilmişdi. 2010-cu ilin avqustunda isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə dahi rəssam "Şərəf" ordeni ilə mükafatlandırılmışdı. Eyni zamanda Prezidentin müvafiq sərəncamı ilə onun yubileyi dövlət səviyyəsində qeyd edilmişdi. Təbii ki, Azərbaycan deyil, ölkəmizin sərhədlərində kənarda da yubiley tədbirləri keçirilmişdi. Bütün bunlar əsərləri ilə tərənnüm etdiyi doğma Vətəndə və dünyada onun ölməz sənətinə, şəxsiyyətinə dərin ehtiramın ifadəsidir. Özü deyirdi: "Hər bir sənətdə, yaradıcılıqda yenilik, bənzərsizlik olmalıdır. Bunlar ki, o, sənət ölüdü... Sənətdə məni ruhlandırın, yaradıcılığa sövq edən cəhətlər bilirsinizmi nədir? Bir çox məlum, hətta özümün də inandığım heqiqətləri rədd etmək. Daima axtarmaq, nə isə yeni bir şey tapmaq". 2013-cü ilin 2 iyun gününə bu böyük sənətkar 82 yaşında dünyadan köçdü və bütün ömrü boyu axtarışında olduğu əbədiyyət zirvəsinə qovuşdu.

İradə ƏLİYEVA, "Azərbaycan"

Nə qədər ki Azərbaycan var, nə qədər ki əsərləri yaşayır, Toğrul Nərimanbəyov da var olacaq, yaradıcılığının ən yüksək ucalıqlarından zəngin mənəvi dünyaya işıq saçacaqdır.

Əvvəlki 1-ci səh.

Qeyd edək ki, Xətai rayonu ərazisində 2019-2020-ci illər ərzində ümumi uzunluğu 41,5 kilometr olan 32 adda küçə və yolda təmir-tikinti işləri görüldü. Bu ilin investisiya proqramına uyğun olaraq Sabunçu rayonu üzrə təmirə ehtiyacı olan qəsəbədaxili küçə və yollarda da müvafiq işlər aparılır. Rayonun Ramana qəsəbəsinin Mərkəzi küçəsində uzunluğu 700, eni 9 metr olan sahədə təmir-tikinti işləri yerinə yetirilib. Hazırda Bakıxanov qəsəbəsində 3,1 kilometr uzunluğunda malik Nazim İsmayilov küçəsinin də əsaslı şəkildə təmiri aparılacaq. Sabunçu rayonunda ana loji təmir-tikinti işləri həmçinin Bilgəh qəsəbəsinin Əliqə Ağayev və Rəsul Rza küçələrində icra olunur. Bura qəsəbələrində gediş-gəliş çox olan əsas ərazisidir. Təmir-

berpa işlərinin aparılması da məhz sakinlərin rahatlığına, sərnişindəşmanın asanlaşmasına yönəldilib.

Nesimi rayonu ərazisində də bu istiqamətdə genişmiqyaslı təmir-tikinti işləri davam etdirilir. 5 küçənin təmiri artıq yekunlaşıb. Cari ildə rayon üzrə ümumi olaraq 6 kilometr ərazidə yenidənqurma işləri nəzərdə tutulub. Xeyli müddətdir küçə və yollar əsaslı şəkildə yenidən qurulur. Ümumi uzunluğu 3 kilometrə qədər olan Feyzulla Qasımzadə, Abbas Səhəhət, İmran Qasımov, İbrahim Əbilov və Balababa Məcidov küçələrində təmir işləri başa çatıb. Uzunluğu 800 metr olan Möhsün Sənani küçəsində isə təmir işləri son mərhələyə qədər qoyub. Eni ortalamə 9 metr təşkil edən küçə uzun müddət təmir olunmadan istismarda idi. Layihə çərçivə-

sində küçənin mövcud piyada səkiləri bərpa olunub, kənarlarındakı köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənib. Əvvəlki asfalt-beton örtüyünün üst qatı sökülüb, küçə boyunca zəruri yerlərdə yarasız qurultu çıxarılıb, əks dölgə işləri aparılıb. Layihəyə uyğun olaraq, inşaat norma və qaydalarının tələblərinə əsasən, yola iki laydan ibarət yeni asfalt-beton örtüyü döşənilib. Yağış-kanalizasiya sistemləri də bərpa olunaraq iş-

lək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub.


Umumilikdə isə təmir işlərinin aparıldığı ümumi sahə 7 min kvadratmetr təşkil edir. Görülən işlərin ardıcılığına uyğun olaraq rayonun Ceyhun Səlimov və Ali Mustafayev küçələrində yenidən qurulacaq. Qeyd edək ki, ötən iki ildə Nesimi rayonu üzrə 10 kilometrə qədər uzunluğunda malik küçə və yol təmir olunub. Prezident İlham Əliyevin tapşırığına əsasən, növbəti sərəncam və investisiya proqramları çərçivəsində paytaxtın digər küçə və yollarında da lazımı işlərin görülməsi nəzərdə tutulur. Bütün işlər qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımı sayda canlı qüvvə və texnika cəlb edilir.

Flora SADIQLI, "Azərbaycan"

Flora SADIQLI, "Azərbaycan"

Abadlıq təmizlik, gözəllik və rahatlıqdır

Qeyd edək ki, Xətai rayonu ərazisində 2019-2020-ci illər ərzində ümumi uzunluğu 41,5 kilometr olan 32 adda küçə və yolda təmir-tikinti işləri görüldü. Bu ilin investisiya proqramına uyğun olaraq Sabunçu rayonu üzrə təmirə ehtiyacı olan qəsəbədaxili küçə və yollarda da müvafiq işlər aparılır. Rayonun Ramana qəsəbəsinin Mərkəzi küçəsində uzunluğu 700, eni 9 metr olan sahədə təmir-tikinti işləri yerinə yetirilib. Hazırda Bakıxanov qəsəbəsində 3,1 kilometr uzunluğunda malik Nazim İsmayilov küçəsinin də əsaslı şəkildə təmiri aparılacaq. Sabunçu rayonunda ana loji təmir-tikinti işləri həmçinin Bilgəh qəsəbəsinin Əliqə Ağayev və Rəsul Rza küçələrində icra olunur. Bura qəsəbələrində gediş-gəliş çox olan əsas ərazisidir. Təmir-





Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib



Vətən müharibəsində şəhid olan ədliyyə kapitanı Ruhin Müzəffər oğlu Xəlilovun anım günü keçirilib. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə təşkil edilən anım mərasimində əvvəlcə şəhidin məzarı ziyarət olunub. Sonra mərkəzdə şəhidin anım tədbiri keçirilib.



Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinə bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidin ailə üzvləri və yaxınları, döyüş yoldaşları və

ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri tədbirdə ədliyyə kapitanı R.Xəlilovun vətənpərvərliyindən, keçdiyi döyüş yolundan, göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışılıb. Sonda vətənpərvərlik mövzusunda musiqilər ifa olub.

Şəhid ailəsi üzvləri və qazilər üçün informasiya texnologiyaları üzrə hazırlıq kursları təşkil olunur

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində təsis edilən İsrail-Azərbaycan Təlim Mərkəzi ilə birgə şəhid ailəsi üzvləri və qazilər üçün informasiya texnologiyaları üzrə hazırlıq kursları təşkil edir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu ayın əvvəlindən kurslara seçilmə mərhələsi başlayıb.

Müsahibələr zamanı namizədlərlə ilkin tanışlıq aparılır, onların peşə maraqları, layihədən istəklər və gözləntiləri öyrənilir. Hazırda davam edən seçilmə mərhələsində artıq 40 nəfər şəhid ailəsi üzvləri və qazi müsahibədə uğur qazanaraq kurslara cəlb olunub.

Seçilmə mərhələsində namizədlərə Psixologiya Elmi-Tədqiqat İnstitutunun peşəkar mütəxəssisləri tərəfindən psixoloji dəstək tədbirləri də həyata keçirilir. Dövlət Məşğulluq Agentliyinin "Peşə öyrən, işsiz qalma!" deyəli ilə həyata keçirdiyi "Peşəkar" layihəsi çərçivəsində təşkil edilən kursları uğurla bitirənlərə İsrail-Azərbaycan Təlim Mərkəzi tərəfindən müvafiq beynəlxalq səviyyəli sertifikat verilecək. Layihə çərçivəsində tərəfdaşların işlə təminatına da dəstək göstəriləcək.

Kursa qeydiyyat davam edir və qoşulmaq istəyən şəxslər <https://cutt.ly/GmG1GyR> linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

"YAŞAT" düşərgəsinin dördüncü həftəsi başa çatıb

"YAŞAT" Fondunun və "ASAN Köntüllüləri" Təşkilatının birgə təşkilatlığı ilə şəhid övladları üçün həyata keçirilən "YAŞAT" düşərgəsinin dördüncü həftəsi başa çatıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, düşərgənin sonuncu günündə ilkin olaraq psixoloqlarla görüş və əyləncə saatı təşkil olunub. Sonra "YAŞAT" Fondunun rəhbəri, Qarabağ müharibəsi qazisi Elvin Hüseynovun iştirakı ilə düşərgənin bağlanış mərasimi keçirilib. Mərasimdə iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.

Günün sonunda tanınmış müğənni Zamiq Hüseynovun iştirakı ilə konsert proqramı keçirilib. Konsert proqramında şəhidimiz Paşa Mehdiyevın qızı Aytac Mehdiyevanın doğum günü qeyd olunub.

Düşərgə ərzində uşaqlar üçün əyləncə saatları, öyrədicə təlimlər, teatra, tanınmış şəxslər,

peşəkarlar, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramının keçirilməsi nəzərdə tutulub. Düşərgənin dördüncü həftəsi şəhidlərimizin 12-14 yaş kateqoriyasında olan övladlarını əhatə edib.

Həmçinin tərəfdaşlar tərəfindən iştirakçılara müxtəlif hədiyyələr təqdim edilib.

Düşərgə boyunca uşaqlar sığortalanmış olacaqlar və davamlı olaraq həkim nəzarəti və psixoloqlar tərəfindən müşayiət ediləcəklər. Psixoloqlar tərəfindən art və rəqs terapiyaları keçiriləcək, o cümlədən fərdi və kollektiv görüşlər, konsultasiyalar zamanı aşkarlanmış problemlər üzrə müalicəyə ehtiyacı olan uşaqlar müəyyən ediləcək və fond tərəfindən düşərgədən sonra müalicə prosesinə cəlb olunacaqlar.

İyulun 12-dən şəhid övladları üçün başlayan yay düşərgələri avqust ayının sonuna qədər davam edəcək. Ümumilikdə 300-dək uşağı əhatə edəcək 6 düşərgənin həyata keçirilməsi nəzərdə tutulub. Hər düşərgə 6 gün 5 gecəni əhatə edəcək.



Misir və Livan tədqiqatçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Misir və Livan tədqiqatçılarından ibarət nümayəndə heyəti Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər. AZƏRTAC xəbər verir ki, komplekslə tanışlıq zamanı qonaqlar ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıb. Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb.

Qonaqların nəzərinə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülməyə başlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı nəticəsində yarıdanı qaldırıldığı müəyyən edilib. Nümayəndə heyətinin üzvləri Soyqırımı Memorial Kompleksindəki Xatirə kitabına ürk sözlərini yazıblar.


Kəlbəcər rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki hərbi qulluqçu həlak olub

Avqustun 13-ü axşam saatlarında Kəlbəcər rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində hərbi qulluqçular - leytenant Həsənli Eldar Müşfiq oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Cəfərov Anar Müstəqim oğlu həlak olublar.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçuların yaxınlarına və əzizlərinə dərin hüznə başsağlığı verir.

ABŞ-ın Kabilədəki səfirliyində məxfi sənədlər məhv edilir



ABŞ-ın Kabilədəki səfirliyinin əməkdaşlarına kompüterlərdəki gizli sənəd və məlumatların məhv edilməsi barədə göstəriş verilib. Bu barədə ABŞ Milli İctimai Rədiosu (NPR) məlumat yayıb. Bildirilir ki, konsulluq şöbəsinin bir hissəsi istisna olmaqla, diplomatların çoxu Əfqanıstan paytaxtından təxliyə ediləcək.

Pentaqon Əfqanıstana qayıtmalarına əmr edilən 3000 əsgərini Kabil hava limanında yerləşdirəcək. Bu qrup diplomatların təhlükəsizliyini təmin edəcək.

Beynəlxalq silahlı qüvvələrin ölkədən çıxarılması ilə əlaqədar Əfqanıstanda vəziyyət aprelin ortalarından etibarən gərginləşib. Talibən qısa müddət ərzində 17 əfqan vilayətinin paytaxtını ələ keçirib və hücumlarını davam etdirir.



Beynəlxalq aləm

Yaponiyada 1,7 milyon nəfər təxliyə olunub

Yaponiyanın cənub-qərbində yerləşən dörd prefekturada yaşayan 1,7 milyon insan güclü yağışlar səbəbindən təcili təxliyə olunub.

NHK telekanalı xəbər verir ki, Fukuoka, Saqa, Naqasaki və Xirosima prefekturalarında təbii fəlakət səbəbindən ən yüksək - beşinci təhlükə səviyyəsi elan olunub.

Yaponiyanın cənub-qərbində artıq bir neçə gündür güclü yağışlar yağır. Son iki sutka ərzində bəzi rayonlara 500-700 millimetr yağıntı düşüb. Saqa prefekturasının eyniadlı administrativ mərkəzinə 769 millimetr, Uresino şəhərinə 918 millimetr, Naqasaki prefekturasının Undzendake şəhərinə isə 847 millimetr yağış yağıb. Ölkənin meteorologiya xidməti daşqın riskinin böyük olduğu barədə xəbərdarlıq edib.

İndiyə qədər leysanın səbəb olduğu torpaq sürüşmələri bir nəfər ölümünə, iki nəfərin itkin düşməsinə səbəb olub.



Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb

Hindistanın Himaçal-Pradeş əyalətinin Kinnaur bölgəsində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 19-ya çatıb. Bu barədə ANİ xəbər agentliyi xəbər verir. Daha əvvəl 15 nəfərin öldüyü bildirilmişdi.

Himaçal-Pradeş əyalətində torpaq sürüşməsi nəticəsində bir neçə avtomobil, bir avtobus və bir yük maşını dağıntılar altında qalıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, Şimla şəhərinə gedən avtobusda 40 nəfər olub. Hindistanın Baş naziri Narendra Modi mərkəzi hökumətin yerli hakimiyyət orqanlarına kömək göstərməyə hazır olduğunu bildirdi.

Xatırladaq ki, Hindistanda torpaq sürüşməsinə səbəb olan musson yağışları mövsümü başlayıb.



Pikassonun 11 əsəri hərraca çıxarılaçaq

Pablo Pikasso tərəfindən çəkilmiş və Las-Veqasda "MGM Resorts" kazino və hotellər qrupuna məxsus 11 rəsm əsəri oktyabr ayında hərraca çıxarılaçaq. APA xarici KİV-ə istinadən xəbər verir ki, söhbət beş əsərdən gedir, onların bezzləri "Bellagio" hotelindəki "Picasso" restoranında sərgilənir, ümumi dəyəri isə 100 milyon dollardır.

Hərrac Pikassonun anadan olmasının 140 ilyinə təsadüf edir. Rəssamın 50 ildən çox yaradıcılıq fəaliyyəti dövründə kağız və keramika üzərində hazırladığı işlərin də yer aldığı hərrac oktyabrın 23-də Las-Veqasdakı "Bellagio" hotelində keçiriləcək.

Restoranda Pikassonun əvvəlki kimi daha 12 əsərinin nümayişi davam etdiriləcək.

Özbəkistanda uşaq ombudsmanı institutu təsis edilib



Özbəkistan parlamenti - Ali Məclisi yanında uşaq hüquqları üzrə müvəkkil - uşaq ombudsmanı institutu təsis edilib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bununla bağlı fərman imzalayıb.

Uşaq ombudsmanı təsisatının yaradılmasında məqsəd uşaqların hüquqlarını, azadlıqlarını və qanuni maraqlarını qorumaq, azyaşlılara nəzərdə gücləndirmək və onların arasında hüquq pozuntularının qarşısını almaqdır.

Uşaq hüquqları üzrə müvəkkil öz səlahiyyətlərini dövlət orqanlarından asılı olmayaraq yerinə yetirir, bununla belə, Ali Məclis qarşısında hesabat verir.

Ombudsman beş il müddətinə seçilir və namizədlərinin Prezident irəli sürür.

Müvəkkil Özbəkistanın vilayət və rayonları ilə sıx əlaqədə işləyəcək.

AZƏRTAC-ın materiallarından istifadə olunmuşdur

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV



Ünvan

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, IV mərtəbə
e-mail: secretary@azerbaijan-news.az
az reklam@mail.ru
azerbaijan-news@mail.ru
www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,
Baş redaktor müavini - 538-86-86, 434-63-30,
539-72-39,
Məsəl katib - 539-43-23,
Məsəl katib müavini - 539-44-91,
Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00,
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,

Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 432-37-68,
Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82
İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,
Fotoillüstrasiya şöbəsi - 538-84-73,
Kompüter mərkəzi - 538-20-87,
Mühasibatlıq - 539-59-33

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb səhifələndirilmiş, "Azərbaycan" nəşriyyatında çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda sözlənlərlə bərabər, dörd üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir
Əyləmələrə cavab verilmir və onlar geri qaytarılmır

Gündəlik qəzet

Tiraj 4915
Sifariş 1430
Qiyməti 40 qəpik